

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstəriləmkə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
ACD-A	steril antikoagulyant məhlul	750 ml	Acidum Citricum Monohydricum - 0.8 g, Natrii Citras Dihydricum - 2.2 g, Glucosum Monohydricum - 2.45 g, Aqua ad Injectabilia	Ayrı geyd edilməyib	Terumo BCT Inc.	ABŞ	18.03.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "ACD-A, steril antikoagulyant məhlul, 750 ml, polimer kisədə" adlı məhsul avtomatlaşdırılmış aferez proseduru zamanı istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Additiva Rooibos-Mix+Vitamin C	toz	1	Vitamin C - 180 mg	Sugar, Rooibos extract, Citric acid, Flavourings, Apple fruit powder, Aspartame, Acesulfame K	Dr.B.Scheffler Nachf.GmbH&Co.KG	Almaniya	30.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Additiva Rooibos-Mix+Vitamin C (toz, paket №10) (Seriya nömrəsi: L22008; İstehsal tarixi: 08.02.2022; Son istifadə tarixi: 08.08.2024) adlı məhsul vitamin C-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Additiva Rooibos-Mix+Vitamin C	toz	1	Vitamin C - 180 mg	Sugar, Rooibos extract, Citric acid, Flavourings, Apple fruit powder, Aspartame, Acesulfame K	Dr.B.Scheffler Nachf.GmbH&Co.KG	Almaniya	30.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Additiva Rooibos-Mix+Vitamin C (toz, paket №10) (Seriya nömrəsi: L22007; İstehsal tarixi: 08.02.2022; Son istifadə tarixi: 08.08.2024) adlı məhsul vitamin C-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Additiva Rooibos-Mix+Vitamin C	toz	1	Vitamin C - 180 mg	Sugar, Rooibos extract, Citric acid, Flavourings, Apple fruit powder, Aspartame, Acesulfame K	Dr.B.Scheffler Nachf.GmbH&Co.KG	Almaniya	30.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Additiva Rooibos-Mix+Vitamin C (toz, paket №10) (Seriya nömrəsi: L22011; İstehsal tarixi: 09.02.2022; Son istifadə tarixi: 09.08.2024) adlı məhsul vitamin C-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Additiva Rooibos-Mix+Vitamin C	toz	1	Vitamin C - 180 mg	Sugar, Rooibos extract, Citric acid, Flavourings, Apple fruit powder, Aspartame, Acesulfame K	Dr.B.Scheffler Nachf.GmbH&Co.KG	Almaniya	29.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Additiva Rooibos-Mix+Vitamin C (toz, paket №10) (Seriya nömrəsi: L22009; İstehsal tarixi: 08.02.2022; Son istifadə tarixi: 08.08.2024) adlı məhsul vitamin C-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Additiva Rooibos-Mix+Vitamin C	toz	1	Vitamin C - 180 mg	Sugar, Rooibos extract, Citric acid, Flavourings, Apple fruit powder, Aspartame, Acesulfame K	Dr.B.Scheffler Nachf.GmbH&Co.KG	Almaniya	29.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Additiva Rooibos-Mix+Vitamin C (toz, paket №10) (Seriya nömrəsi: L22002; İstehsal tarixi: 04.02.2022; Son istifadə tarixi: 04.08.2024) adlı məhsul vitamin C-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Additiva Rooibos-Mix+Vitamin C	toz	1	Vitamin C - 180 mg	Sugar, Rooibos extract, Citric acid, Flavourings, Apple fruit powder, Aspartame, Acesulfame K	Dr.B.Scheffler Nachf.GmbH&Co.KG	Almaniya	29.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Additiva Rooibos-Mix+Vitamin C (toz, paket №10) (Seriya nömrəsi: L22001; İstehsal tarixi: 04.02.2022; Son istifadə tarixi: 04.08.2024) adlı məhsul vitamin C-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstəriləmkə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Additiva Rooibos-Mix+Vitamin C	toz	1	Vitamin C - 180 mg	Sugar, Rooibos extract, Citric acid, Flavourings, Apple fruit powder, Aspartame, Acesulfame K	Dr.B.Scheffler Nachf.GmbH&Co.KG	Almaniya	18.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Additiva Rooibos-Mix+Vitamin C (toz, paket №10) (Seriya nömrəsi: L22004; İstehsal tarixi: 07.02.2022; Son istifadə tarixi: 07.08.2024) adlı məhsul vitamin C-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Additiva Rooibos-Mix+Vitamin C	toz	1	Vitamin C - 180 mg	Sugar, Rooibos extract, Citric acid, Flavourings, Apple fruit powder, Aspartame, Acesulfame K	Dr.B.Scheffler Nachf.GmbH&Co.KG	Almaniya	18.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Additiva Rooibos-Mix+Vitamin C (toz, paket №10) (Seriya nömrəsi: L22003; İstehsal tarixi: 07.02.2022; Son istifadə tarixi: 07.08.2024) adlı məhsul vitamin C-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Additiva Rooibos-Mix+Vitamin C	toz	1	Vitamin C - 180 mg	Sugar, Rooibos extract, Citric acid, Flavourings, Apple fruit powder, Aspartame, Acesulfame K	Dr.B.Scheffler Nachf.GmbH&Co.KG	Almaniya	17.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Additiva Rooibos-Mix+Vitamin C (toz, paket №10) (Seriya nömrəsi: L22006; İstehsal tarixi: 07.02.2022; Son istifadə tarixi: 07.08.2024) adlı məhsul vitamin C-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Additiva Rooibos-Mix+Vitamin C	toz	1	Vitamin C - 180 mg	Sugar, Rooibos extract, Citric acid, Flavourings, Apple fruit powder, Aspartame, Acesulfame K	Dr.B.Scheffler Nachf.GmbH&Co.KG	Almaniya	17.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Additiva Rooibos-Mix+Vitamin C (toz, paket №10) (Seriya nömrəsi: L22005; İstehsal tarixi: 07.02.2022; Son istifadə tarixi: 07.08.2024) adlı məhsul vitamin C-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Additiva Rooibos-Mix+Vitamin C	toz	1	Vitamin C - 180 mg	Sugar, Rooibos extract, Citric acid, Flavourings, Apple fruit powder, Aspartame, Acesulfame K	Dr.B.Scheffler Nachf.GmbH&Co.KG	Almaniya	17.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Additiva Rooibos-Mix+Vitamin C (toz, paket №10) (Seriya nömrəsi: L21024; İstehsal tarixi: 03.02.2022; Son istifadə tarixi: 03.08.2024) adlı məhsul vitamin C-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Adopes	Kapsul	1	L-methionine - 200 mg, Silybum marianum seed dry extract - 100 mg, Helichrysum arenarium flower dry extract - 50 mg, Mentha piperita leaf dry extract - 50 mg	Microcrystalline cellulose, Corn starch, Magnesium stearate, Silicon dioxide, Natural gelatin	"Beyaz Flora" MMC	Azərbaycan	29.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Adopes (tablet, № 30) adlı məhsul qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Almoks	Şərbət	100 ml	Linum usitatissimum seed liquid extract - 13,2 ml, Plantago major leaf liquid extract - 6 ml, Glycyrrhiza glabra root liquid extract - 10 ml, Acorus calamus root liquid extract - 4 ml, Hypericum perforatum herb liquid extract - 4 ml, Foeniculum vulgare seed liquid extract - 4 ml, Tilia cordata flower liquid extract - 6 ml.	Sucrose, Sodium benzoate	Biyarı Products MMC	Azərbaycan	28.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Almoks (şərbət, 100 ml) adlı məhsul həzm sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Alqa Xeliantus	Kapsul	1	Helianthus tuberosus tuber - 200 mg, Inulin - 150 mg, Linum usitatissimum semen - 100 mg, Fucus vesiculosus thallus - 40 mg, Laminaria saccharima thallus - 10 mg	Starch, Calcium stearate, Lactose, Gelatin	Litoral Universitet İnnovasiya Şirkəti	Rusiya	17.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Alqa Xeliantus ( kapsul, №50) (Seriya: 2102812A1, istehsal tarixi: 01.12.2021, son istifadə tarixi: 01.12.2024) adlı məhsul maddələr mübadiləsinə tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Alsokar	Şərbət	150	L-carnitine - 800 mg, Stabilized oxygen - 30 mg	Oligofructose, Purified water, Stevia, Potassium sorbate	Saşera-Med MMC	Rusiya	11.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Alsokar (Daxilə qəbul üçün məhlul, 150 ml) adlı məhsul metabolik prosesləri tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:"Əks göstərişlər" bəndi rəyə müvafiq olaraq qeyd edilsin.
Askamin	Daxilə qəbul üçün məhlul	100ml	Omega 3 - 400 mg, Vitamin A (Retinol) - 750 IU, Zinc sulfate heptahydrate (contains 2.3 mg Zinc) - 10 mg, Vitamin E (α as D-alpha-tocopherol acetate) - 15 IU, Vitamin D3 (Cholecalciferol) - 400 IU, Vitamin C (as Ascorbic acid) - 40 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 1 mg	Potassium sorbate, Sodium benzoate, Xanthan gum, Glycerin, Deionized water	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	14.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Askamin (daxilə qəbul üçün məhlul, 100 ml) adlı məhsul omega-3 yağ turşularının, sink mineralının və bəzi vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Askorvit	Daxilə qəbul üçün məhlul-damcı	30 ml	Ascorbic acid - 100 mg	Sugar, Potassium sorbate, Orange flavour, Deionized water	Dr. Prüfer Medikal Kozmetik San.Tic.A.Ş (Mir İlaç San.Tic.A.Ş üçün)	Türkiyə	15.03.2022	Mənfi	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Askorvit (daxilə qəbul üçün məhlul-damcı, 30 ml) adlı məhsul C vitaminin əlavə mənbəyi kimi tövsiyə olunan vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Belə ki, Azərbaycan Respublikası Dərman Vasitələrinin Dövlət Qeydiyyatı Reyestrində tərkibi və istifadə göstərişləri ilə dozaları eyni olan Sevikap adlı dərman vasitəsi mövcuddur. Bu da "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə "Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 360-VQD nömrəli Qanununa əsasən yolverilməzdir.
Aspermin	toz	1	Fructose - 2000 mg, L-arginine - 1000 mg, Acetyl-L-carnitine - 900 mg, Glutathione - 100 mg, Pausinystalia yohimbe bark extract - 90 mg, Coenzyme Q10 - 40 mg, Zinc (as Zinc sulfate) - 20 mg, Selenium (as Sodium selenite) - 0.05016 mg, Vitamin C (as L-ascorbic acid) - 150 mg, Vitamin E (as D-alpha-tocopherol) - 30 mg, Vitamin B3 (as Niacinamide) - 20 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 2 mg, L-methylfolate acid - 0.4 mg, Cyanocobalamin - 0.009 mg, Alpha lipoic acid - 100 mg, Beta glucan - 0.006 mg	Sorbitol, Citric acid, Aroma, Starch, Magnesium stearate, Tricalcium phosphate, Sucralose	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	17.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Aspermin (saşe №30) adlı məhsul reproduktiv sistemin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Tərkib rəyə uyğun olaraq göstərilin

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstəriləmkə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Aterokleftit® Bio	Kapsul	2 x 15	Dioscorea Oppositifolia rhizomata dry extract - 150 mg, Trifolium pratense herb dry extract (the amount of flavonoids converted into rutin not less than 1.4%) - 35 mg, Vitamin C (as Ascorbic acid) - 35 mg, Niacine (as Nicotinic acid) - 10 mq NE, Crataegus monogyna flower and folium dry extract (the amount of flavonoids converted into rutin not less than 3%) - 5 mg, Rutin - 2 mg	Colloidal silica dioxide, Magnesium stearate, Gelatine, Iron oxide, Titanium oxide	Evalar QSC	Rusiya	25.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Aterokleftit® Bio (kapsul № 60) adlı məhsul ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. QEYD: Nəzərinizə çatdırırıq ki, artıq 2021-ci ildən Avropa Qida Təhlükəsizliyi Agentliyi (EFSA) müvafiq tədqiqatlar nəticəsi əsasında bioloji fəallığa malik qida əlavələrin tərkibində adı çəkilən məhsulun hazırlanmasında istifadə olunan Titanium dioxide (E 171) köməkçi maddəsinin istifadə olmasının insan orqanizmi üçün təhlükəsiz hesab etmir( <a href="https://www.efsa.europa.eu/en/efsajournal/pub/6585">https://www.efsa.europa.eu/en/efsajournal/pub/6585</a> ). Bunu məhsulun gələcək idxalı üçün istehsal zamanı nəzərə almağınız zəruridir!
Atines forte	Kapsul	1	Passiflora incarnata herb dry extract - 50 mg, Crataegus monogyna fruit dry extract - 50 mg, Melissa officinalis leaf dry extract - 100 mg, Magnesium citrate - 280 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 5 mg	Magnesium stearate, Microcrystalline cellulose, Gelatin	Pharmanor İlaç Sənaye Ticarət Limited Şirkəti	Türkiyə	04.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Atines forte (kapsul, №30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. QEYD: Tərkib rəyə uyğun tərtib olunsun.
Ave-Gripp	toz	1	Allium sativum bulb dry extract - 150 mg, Ascorbic acid - 80 mg, Zingiber officinalis rhizome dry extract - 30 mg, Zinc sulphate - 10 mg	Lemon concentrate, Raspberry concentrate, Blueberry concentrate, Ribes nigrum concentrate, Stevia dry extract, Oligofructose	Saşəra-Med MMC	Rusiya	02.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ave-Gripp (toz,şaşə №20) adlı məhsul immun sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. QEYD: istifadə qaydası və istifadə sahəsi rəyə uyğun tərtib olunsun.
Balanced	Tablet	1	Folic acid - 400 mcg	Tricalcium phosphate, Magnesium salts of fatty acids, Maltodextrin	DSZ Doğal Sağlq Gıda və Kozmetik Ürünleri	Türkiyə	09.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Balanced (tablet, N30) adlı məhsul fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Bastion	Şərbət	100 ml	Plantago lanceolata leaf dry extract - 75 mg, Thymus serpyllum herb dry extract - 125 mg, Althaea officinalis root dry extract - 125 mg, Propolis extract - 150 mg	Sugar syrup, Sodium benzoate, Purified water	Fito Lab MMC	Azərbaycan	25.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bastion (şərbət, 100 ml) adlı bəlgəm ifrazını asanlaşdırmaq məqsədilə qidanı bioloji fəal maddələrlə zənginləşdirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
BioBran® Plus Vitamin D3	Tablet	1	Arabinoxylan - 50, 4 mg; Brewer's compound- 112, 0 mg; Vitamin D(dry Vitamin D3)- 0,025 mg	Microcrystalline Cellulose,Dextrin, Glycerol Esters of fatty Acid Ester,Cocoa powder	Daiwa Pharmaceutical Co., Ltd.	Yaponiya	28.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən BioBran® Plus Vitamin D3 (tablet,№ 90 ) adlı məhsul immün sistemin fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Qablaşma və istifadə üzrə təlimat təqdim olunan rəyə uyğun olaraq tərtib olunsun
Biohyalux®	inyeksiya üçün gel	1 ml	Sodium hyaluronate, cross linked: 20 mg/ml, Physiological sodium chloride phosphate buffer: q.s. pH: 6.8-7.5	Ayrı geyd edilməyib.	Bloomage Freda Biopharm Co.Ltd	Çin Xalq Respublikası	15.03.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Biohyalux®, inyeksiya üçün gel, 1.0 ml", əvvəlcədən doldurulmuş şprisdə, adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Biohyalux® Deep Dermis	inyeksiya üçün gel	1 ml	Sodium hyaluronate, cross linked: 20 mg/ml, Physiological sodium chloride phosphate buffer: q.s. pH: 6.8-7.5	Ayrı geyd edilməyib	Bloomage Freda Biopharm Co.Ltd	Çin Xalq Respublikası	17.03.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Biohyalux® Deep Dermis, inyeksiya üçün gel, 1.0 ml, əvvəlcədən doldurulmuş şprisdə", adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Biohyalux® Fine Lines	inyeksiya üçün gel	1 ml	Sodium hyaluronate, cross linked: 20 mg/ml, Physiological sodium chloride phosphate buffer: q.s. pH: 6.8-7.5	Ayrı geyd edilməyib	Bloomage Freda Biopharm Co.Ltd	Çin Xalq Respublikası	17.03.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Biohyalux® Fine Lines, inyeksiya üçün gel, 1.0 ml, əvvəlcədən doldurulmuş şprisdə", adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Biohyalux® Lips	inyeksiya üçün gel	1ml	Sodium hyaluronate, cross linked: 20 mg/ml, Physiological sodium chloride phosphate buffer: q.s. pH: 6.8-7.5	Ayrı geyd edilməyib	Bloomage Freda Biopharm Co.Ltd	Çin Xalq Respublikası	15.03.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Biohyalux® Lips, inyeksiya üçün gel, 1.0 ml", əvvəlcədən doldurulmuş şprisdə, adlı məhsul kosmetologiyada dodaqların korreksiyası üçün istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Biotenal	Kapsul	3 x 10	Serenoa repens fructus extractum siccum - 200 mg, L-methionine - 125 mg, Biotin - 150 mcg, Silicium dioxide (pure Silicium - 37 mg) - 80 mg, Niacine (as Nicotinamide) - 16 mg , Zinc sulfate (pure Zinc - 10 mg) - 21 mg , Sodium Selenite (pure Selenium - 60 mcg) - 131 mcg, Copper gluconate (pure Copper - 0.12 mg) - 0.9 mg, Vitamin E (as D-alpha-tocopherol acetate) - 30 mg, Vitamin A (as Retinyl acetate) - 500 mcg	Starch, Tri calcium phosphate, Magnesium salts of fatty acids	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	16.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Biotenal (kapsul № 30) adlı məhsul dəri, saç və dırnaqların struktur quruluşunu yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Növbəti idxal zamanı məhsulun tərkibi 1 kapsulda qeyd edilsin.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkcı maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Biovit Complex	Tablet	2 x 15	Vitamin A (in form of retinylacetate) – 600 mcg, Beta carotene – 1.2 mg, Vitamin B1 (in form of thiamine hydrochloride) – 1.1 mg, Vitamin B2 (in form of riboflavin – 5 - phosphate) – 1.4 mg, Vitamin B6 (in form of pyridoxine hydrochloride) – 1.4 mg, Vitamin B12 (in form of cyanocobalamin) – 2.5 mcg, Pantothenic acid (in form of calcium D-phantothenate) – 6 mg, Niacin (in form of nicotinamide) – 16 mg, Folic acid – 200 mcg, Biotin – 50 mcg, Vitamin C (in form of L-ascorbic acid) – 80 mg, Vitamin D3 (in form of cholecalciferol) – 5 mcg, Vitamin E (in form of DL – α – Tocopherylacetate) – 12 mg, Vitamin K (in form of phytomenadion) – 30 mcg, Selenium (from sodium selenate) – 25 mcg, Magnesium (from magnesium oxide) – 100 mg, Calcium (from calcium hydrogen phosphate) – 162.27 mg, Copper (from copper II sulfate) – 1 mg, Chromium (from chromium III chloride) – 24 mcg, Iod (from Potassium iodate) – 100 mcg, Iron (from iron II fumarate) – 3.65 mg, Manganese (from manganese sulfate) – 1 mg, Molybdenum (from sodium molybdate) – 25 mcg, Phosphorus (from calcium hydrogen phosphate) – 125 mg, Zinc (from zinc sulfate) – 6 mg	Microcrystalline cellulose, Mono and diglycerides of fatty acids, Coating agent (Hydroxypropylmethylcellulose E464, Polydextrose, Glycerin, Talc, Titanium dioxide E171, Yellow iron oxide E172), Maltodextrin, Magnesium stearate, Glucose.	Pharmamed d.o.o Travnik	Bosniya və Herseqovina	03.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Biovit Complex (tablet №30) (Seriya nömrəsi: L1194/2; İstehsal tarixi: 16.08.2021; Son istifadə tarixi: 16.08.2024) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
BioZyme	Kapsul	2 x 10	Lactobacillus plantarum - 3 billion, Lactobacillus sporogenes - 380 mln, Lactobacillus salivarius - 300 mln, Lactobacillus casei - 225 mln, Lactobacillus acidophilus - 1 billion, Bifidobacterium longum - 200 mln, Lactoferrin - 10 mg, Cynara scolymus leaf extract - 20 mg	Magnesium stearate, Dicalcium phosphate dehydrated, Gelatin	CJ Labs Inc.	ABŞ	11.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Biozyme (kapsul N 20) adlı məhsul bağırsaq mikroflorasını tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqrediyentlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapiylik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Bonopan	Kapsul	3 x 10	Chondroitin sulfate - 200 mg, Glucosamine hydrochloride - 200 mg, Methylsulfonylmethane - 100 mg, Collagen Type II - 15 mg, Boswellia Serrata bark dry extract - 50 mg	Cornstarch, Natural Gelatin	Aspar İlaç, Kosmetik Gıda Sənayi A.Ş.	Türkiyə	14.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bonopan (kapsul № 30) adlı məhsul dayaq - hərəkət sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqrediyentlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapiylik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Brocsevin	Şərbət	150 ml	Honey - 0.5 g, Thymus serpyllum - 0.25 ml, Drosera rotundifolia - 0.25 ml, Tolu balsam resin (Myroxylon toluifera) - 0.25 ml, Althaea officinalis - 0.125 ml, Liquorice (Glycyrrhiza glabra) - 0.20 ml, Ribes nigrum - 0.1 ml, N-acetylcysteine - 0.25 g, Eucalyptus globulus - 0.07 ml, Lemon (Citrus limon) - 0.07 ml	Water, Glucose Syrup, Fructose Syrup, Sodium Benzoate, Potassium Sorbate, Citric Acid	Gricar Chemical S.R.L.	İtaliya	09.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Brocsevin (şərbət, 150 ml) adlı məhsul tənəffüs yollarının funksiyalarını normalaşdırmaq və öskürəyi yüngülləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqrediyentlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapiylik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Bulaxin	toz	1	L - arginine - 1500 mg, Vitamin E acetate std.50% (Vitamin E - 36 mg) - 72 mg, Vitamin B6 - 5 mg, Zinc gluconate (Zinc - 15 mg) - 113 mg, Inositol - 100 mg, Quercetin 98% - 20 mg, Maca (Lepidium meyenii Walp) root dry extract - 150 mg, Sodium selenite (Selenium - 83 mcg) - 180 mcg	Sorbitol (E 420), Sucralose (E 955), Aroma, Silica (E 551)	Gricar Chemical S.R.L.	İtaliya	04.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bulaxin (saşe № 15) adlı məhsul cinsiyyət sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqrediyentlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapiylik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstəriləmkə)	Köməkci maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Calcium Lozenges	sorma tablet	1	Calcium carbonate (Calcium - 500 mg) - 1351.351	Sorbitol, Vegetable fat (Fully hydrogenated palm), Mono and diglycerides of fatty acids, Magnesium salts of fatty acids, Citric acid, Flavour orange, Polyethylene glycol, Potato starch, Aspartame	C.Hedenkamp Gmbh&Co.KG (Sunlife Produktions und Vertriebsgesellschaft mbh üçün)	Almaniya	29.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Calcium Lozenges (sorma tablet №30) adlı məhsul kalsium mineralının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Calsitra-D Calcium & D3	Tablet	3 x 10	Calcium citrate - 500 mg, Vitamin D3 (Cholecalciferol) - 2 mg	Microcrystalline Cellulose, Magnesium Stearate, Polyvinylpyrrolidone k30, Silicon Dioxide	Universe Pharma İlaç Sənayi və Ticarət LTD. ŞTI	Türkiyə	15.03.2022	Mənfi	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Calsitra-D Calcium & D3 (kapsul, №30) adlı məhsul kalsium və D vitamininin mənbəyi kimi istifadə olunan preparat olub öz tərkibi və istifadə qaydalarına əsasən dərman vasitəsidir. Belə ki, D3 vitamininin dozası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən 24.01.14-cü il tarixində təsdiq olunmuş "Təbii mənşəli preparatların dərman vasitələrinə aid olmasını müəyyənləşdirmək məqsədilə ekspertizasının aparılmasına dair metodiki tövsiyələr"-nin tələblərinə əsasən gündəlik istehlakın yuxarı yol verilən həddini (max. 30 mq (1200 IU) aşır.
Capsicum Plaster	plastr	1	Capsaicine 0.5%, Camphor 1.2%, Menthol 0.5%, Ginger 0.3%, Borneol 1.9%, Zinc Oxide 8.27%, Methyl salicylic acid 1.2%, Glue 86.13%	Ayrı geyd edilməyib	Zhejiang Bangli medical Products Co.,Ltd	Çin Xalq Respublikası	31.03.2022	Mənfi	Ekspertizaya təqdim olunmuş "Capsicum Plaster, plastr, paketdə" adlı məhsul öz tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində capsaicin ingredientini tibbi vasitələrə dair Dünya standartlarının tələblərinə əsasən (Manual on borderline and classification in the community regulatory framework for medical devices version 1.22 (05-2019)) birbaşa lokal farmakoloji təsirə malik olduğundan tibbi vasitə sinifinə daxil edilə bilməz.
Carginam	Kapsul	1	GABA(Gamma-aminobutyric acid)- 150 mg, Glycine- 50 mg, Inositol- 40 mg, Ginkgo biloba leaves extract (eq.7.2 mg of flavoneglycosides and 1,8 mg of terpen lactone)- 30 mg, L-5 hydroxytryptophan (from Griffonia simplicifolia seed extract)- 30 mg .□	Talc ,Silicon dioxide,Corn Strach, Magnesium stearate, Microcrystalline cellulose, Gelatin.	Pharmanor İlaç Sənayi Ticarət Limited Şirkəti	Türkiyə	05.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Carginam(kapsul,№ 30 ) adlı məhsul beyin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdefəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Cholika	Şərbət	150 ml	Choline bitartrate - 500 mg, L-carnitine tartrate - 200 mg, Coenzyme Q10 - 50 mg	Deionized water, Citric acid, Potassium sorbate, Sodium benzoate, Raspberry flavor, Xanthan gum, Sucralose	Aspar İlaç, Kosmetik Gıda Sənayi A.Ş.	Türkiyə	28.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Cholika (şərbət 150 ml) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Tərkib rəyə müvafiq olaraq qeyd edilsin
Chonzamin	Tablet	3 x 10	Glucosamine sulfate - 500 mg, Chondroitin sulfate - 300 mg, Methylsulfonylmethane - 375 mg, Hydrolysed collagen - 180 mg, Hyaluronic acid - 30 mg	Magnesium stearate, Microcrystalline cellulose, Sorbitol, Talc	Farmabest İlaç Kosmetik Medikal Ltd. Şti	Türkiyə	02.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Chonzamin (tablet №30) adlı məhsul sümük və qığırdaq toxumasının funksiyasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Yaş həddi rəyə uyğun olaraq göstərilin.



Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Cobra Plus Plaster	plastr	1	Capsicum oleoresin, menthol crystals, borneol, etc.	Ayrı geyd edilməyib	Zhejiang Bangli medical Products Co.,Ltd	Çin Xalq Respublikası	14.03.2022	Mənfi	Ekspertizaya təqdim olunmuş "Cobra Plus Plaster, plaster" adlı məhsul bədəndə yaranan oynaq ağrılarınin müalicəsi zamanı istifadə olunan dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində capsicum oleoresin inqrediyenti tibbi vasitələrə dair Dünya standartlarının tələblərinə əsasən (Manual on borderline and classification in the community regulatory framework for medical devices version 1.22 (05-2019)) birbaşa lokal farmakoloji təsire malik olduğundan tibbi vasitə sinifinə daxil edilə bilməz.
Co-Laktaz	Daxilə qəbul üçün məhlul-damcı	10 ml	Lactase- 500 mg	Glycerine, Citric Acid Monohydrate, Potassium Sorbate, Water	Pharmarosso Gıda İlaç Kozmetik Medikal San. Dış. Tic. Ltd. Şti.	Türkiyə	01.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Co-Laktaz (daxilə qəbul üçün məhlul-damcı, 10 ml) adlı məhsul uşaqlarda laktaza fermentinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Colenzim Plus	Şərbət	125 ml	Anethum graveolens essential oil- 2.76 mg; Foeniculum vulgare essential oil- 2.90 mg; Plantago lanceolata leaf dry extract- 3 mg; Matricaria chamomilla flowers dry extract- 3 mg; Melissa officinalis leaf dry extract- 5 mg; Mentha piperita leaf dry extract- 17.50 mg; Simeticone- 10 mg.	Deionized water, Xanthan Gum, Citric acid, Raspberry flavor, Potassium sorbate, Sodium benzoate, Sucralose.	İlaçsan Medikal Sənayi və Dış Ticaret Limited Şirketi	Türkiyə	18.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Colenzim Plus (şərbət, 125 ml) adlı məhsul həzm prosesini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Yaş hədi rəyə uyğun olaraq göstərilsin və bununla bağlı qablaşmanın üzərində uşaqlar üçün nəzərdə tutulduğunu göstərən şəkil lağv olunsun.
Colifon	Kapsul	1	Lactobacillus acidophilus - 1,0 x 10 9 CFU, Lactobacillus casei - 1,0 x 10 9, Lactobacillus plantarum - 1,0 x 10 9 CFU, Lactobacillus bulgaricus - 0.5 x 10 7, Bifidobacterium longum - 0.5 x 10 7 CFU, Bifidobacterium infantis - 0.5 x 10 7 CFU, Bifidobacterium breve - 0.5 x 10 6 CFU, Bifidobacterium bifidum - 0.5 x 10 9 CFU, Streptococcus thermophilus - 0.5 x 10 9 CFU, Zinc gluconate - 10 mg	Inulin, Maltodextrine, Gelatine(capsula shell)	Universe Pharma İlaç Sənayi və Ticaret LTD. ŞTI	Türkiyə	29.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Colifon(kapsul, № 20) adlı məhsul bağırsağ mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Colostrum	Kapsul	1	Bovine Colostrum - 500mg (providing IgG/immunogloblin - 15 mg, Lactoferrin - 0,3585 mg, IGF-1 - 0.043 ppm)	Microcrystalline cellulose, Silicon dioxide, Magnesium stearate, Gelatin	DSZ Doğal Sağliq Gıda və Kozmetik Ürünleri	Türkiyə	09.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Colostrum (kapsul, №30) adlı məhsul antioksidant təsirli, immün sistemi fəaliyyətini yaxşılaşdırın BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Cool Baby	Şərbət	120ml	Foeniculum vulgare seed extract - 400 mg, Anethum graveolens herb extract - 300 mg,Thymus serpyllum oil - 40 mg	Potassium sorbate, Xanthan gum, Sorbitol, Deionized water	Vitamin Grup İlaç Makina Kozmetik Bitkisel və Tərm Ürünleri Gıda Turizm İth. İhr. San və Tic. Ltd. Şti	Türkiyə	01.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Cool Baby (şərbət 120 ml) adlı məhsul həzm sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.



Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Delin	Daxilə qəbul üçün məhlul-damcı	30ml	Vitamin D3 (Cholecalciferol) - 7500 mcg (300.000 IU)	Olive oil	Tocura İlaç Sənayə və Ticarət A.Ş.	Türkiyə	28.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Delin (məhlul 30 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Demaks	Daxilə qəbul üçün məhlul-damcı	10 ml	Vitamin D3 (as Cholecalciferol) - 1250 mcg (50.000 IU) (1 drop-250 IU), Vitamin E (as DL alpha tocopheryl acetate) - 2 mg	Olive oil, Rosa canina fruit extract	Botafarma Sağlq Ürünleri Tic. ve San. Ltd.Şti	Türkiyə	30.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Demaks (daxilə qəbul üçün məhlul-damcı, 10 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Demaks	Daxilə qəbul üçün məhlul-damcı	10 ml	Vitamin D3 (as Cholecalciferol) - 1250 mcg (50.000 IU), Vitamin E (as D-alpha tocopheryl acetate)- 2 mg	Rosehip (Rosa canina) fruit extract, Olive oil	CosmoActive İlaç A.Ş.	Türkiyə	10.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Demaks (daxilə qəbul üçün məhlul-damcı, 10 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
DemiKar	Şərbət	120 ml	Oxygen - 2.5 mg, L-carnitine - 100 mg, Glycine - 10 mg	Deionized water, Xanthan gum, Raspberry flavor, Citric acid, Sodium benzoate, Potassium sorbate, Sucralose	Aspar İlaç, Kozmetik Gıda Sənayə A.Ş.	Türkiyə	10.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən DemiKar (şərbət, 120 ml) adlı məhsul immün sistemi möhkəmləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Deposan	Kapsul	3 x 10	Melatonin - 1 mg, Valeriana officinalis root dry extract - 100 mg, Inositol - 100 mg, Lavandula angustifolia flowers dry extract - 30 mg	Cornstarch, Natural gelatin	Aspar İlaç, Kozmetik Gıda Sənayə A.Ş.	Türkiyə	09.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Deposan (kapsul № 30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq, yuxuya getmə prosesini asanlaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Depovit	Tablet	3 x 20	Vitamin D (as Cholecalciferol) - 1000 IU (25 mcg)	Sorbitol, Lactose, Microcrystalline cellulose, Corn starch, Magnesium stearate, Gum arabic	Pharmanor İlaç Sənayə Ticarət Limited Şirkəti	Türkiyə	04.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Depovit (tablet №60) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Desol-D3	Daxilə qəbul üçün məhlul-damcı	15 ml	Vitamin D3 - 50 000 IU	Olive oil	Farmabest İlaç Kozmetik Medikal Ltd. Şti	Türkiyə	30.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Desol-D3 (daxilə qəbul üçün məhlul - damcı, 15 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Destresan noc z melatonina	Kapsul	2 x 15	Melissa officinalis leaf extract - 200 mg, Humulus lupulus strobile extract - 150 mg, Magnesium (as Magnesium oxide) - 56.25 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 1.4 mg	Gelatin, Magnesium salts of fatty acids, Silicon dioxide, Titanium dioxide, Indigo carmine	Oleofarm Sp.z o.o	Polşa	16.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Destresan noc z melatonina (kapsul № 30) adlı məhsul yuxu prosesini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. QEYD: Nəzərinizə çatdırırıq ki, artıq 2021-ci ildən Avropa Qida Təhlükəsizliyi Agentliyi (EFSA) müvafiq tədqiqatlar nəticəsi əsasında bioloji fəallığa malik qida əlavələrin tərkibində adı çəkilən məhsulun hazırlanmasında istifadə olunan Titanium dioxide (E 171) köməkçi maddəsinin istifadə olmasının insan orqanizmi üçün təhlükəsiz hesab etmir( <a href="https://www.efsa.europa.eu/en/efsajournal/pub/6585">https://www.efsa.europa.eu/en/efsajournal/pub/6585</a> ). Bunu məhsulun gələcək idxalı üçün istehsal zamanı nəzərə almağınız zəruridir!
DiaMag	Tablet	3 x 10	Valeriana officinalis radix d.e. std. 0.42% as sesquiterpene acid – 250 mg, Balm mint (Melissa officinalis L.) leaf d.e. std. 0.8% as rosmarinic acid - 50 mg, Mint (Menta x piperita L.) leaf d.e. std. 0.5% as essential oil - 50 mg, Magnesium hydroxide - 485 mg (Of which Magnesium 202 mg), Glycine - 10 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 5 mg	Microcrystalline cellulose, Magnesium stearate, Silica	Gricar Chemical S.R.L.	İtaliya	28.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən DiaMag (tablet № 30) adlı məhsul MSS fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Dianat	Şərbət	100 ml	Chamomilla recutita flower liquid extract – 16.1 ml, Calendula officinalis flower liquid extract – 9.2 ml, Mentha piperita leaf distillate – 9.2 ml, Carum carvi fruit distillate – 6.9 ml, Fragaria vesca leaf liquid extract – 4.6 ml	Sucrose, Glycerin, Citric acid, Pectin, Sodium benzoate, Distilled water	Herba Flora MMC	Azərbaycan	17.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Dianat (şərbət 100 ml) adlı məhsul həzm sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: İstifadə sahəsi rəyə uyğun tərtib olunsun.
D-Natural	Daxilə qəbul üçün məhlul-damcı	15 ml	Cholecalciferol (Vitamin D3) - 1.25 mg (50000 IU)	Olive oil, Butylated hydroxytoluene	Dr. Prüfer Medikal Kozmetik San.Tic.A.Ş (Mir İlaç San.Tic.A.Ş üçün)	Türkiyə	15.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən D-Natural (Daxilə qəbul üçün məhlul-damcı, 15 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Məhsulun istehsalçısı düzgün qeyd edilsin.
Dolce Vita	Kapsul	6 x 10	L-arginine - 150 mg, L-carnitine fumarate - 150 mg, Zinc (as Zinc gluconate) - 7.5 mg, Coenzyme Q10 - 10 mg, Sodium selenite - 75 mcg, Vitamin E (as D-alpha tocopherol) - 74 mg, Epimedium grandiflorum herb dry extract - 50 mg, Lepidium meyenii root dry extract - 15 mg	Natural gelatin, Cornstarch	Sunmed İlaç Kozmetik və Gıda Ürün San.ve Tic. Ltd. Şti.	Türkiyə	01.03.2022	Müsbət	Təqdim olunmuş və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Dolce Vita (kapsul № 60) adlı məhsul kişilərdə reproduktiv sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Tərkib rəyə uyğun olaraq (istehsalçı tərəfindən təqdim edilmiş tərkibə aid sənədə əsasən) göstərilmişdir.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Dolpin Forte	Daxilə qəbul üçün məhlul-damcı	50 ml	Ferrous fumarate (eq.to 50 mg Iron) - 152 mg, Folic acid - 400 mcg, Vitamin B12 (Cyanocobalamin) - 3 mcg, Vitamin C (Ascorbic acid) - 80 mg	Deionized water, Sugar, Methylparaben sodium, Propylparaben, Xanthan gum, Raspberry flavor	İlaçsan Medikal Sənayi və Dış Ticaret Limited Şirketi	Türkiyə	02.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Dolpin Fortes (Daxilə qəbul üçün məhlul-damcı, 50 ml) adlı məhsul dəmir, fol turşusu və B12 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dəmir an vasitəsi deyil. Qeyd: İstifadə qaydası rəyə müvafiq olaraq qeyd edilsin.
Dontical	Tablet	3 x 10	Calcium lactate - 400 mg (as elemental Ca 74 mg), Calcium Phosphate (Dibasic) dehydrate - 860 mg (as elemental Ca 200 mg; as elemental P 155 mg), Magnesium hydroxide - 150 mg (as elemental Mg 62 mg), Cholecalciferol - 250 IU, Zinc Sulphate - 44.3 mg (as elemental Zn 10 mg), Copper Gluconate - 10.7 mg (as elemental Cu 1.5 mg), Menaquinone-4 (Vitamin K2) - 70 mcg	Lactose, Sorbitol, Starch, Polyvinyl pyrrolidone, Polyviol, Titanium dioxide, Talc, Polyethylene glycol, Magnesium stearate, Silicon dioxide	Maximum Sağlık Ürünleri San ve Tic Ltd Şti	Türkiyə	28.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Dontical (tablet, №30) adlı məhsul bəzi vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dəmir an vasitəsi deyil.
Dr. Santuss	Şərbət	100ml	Thymus vulgaris herb liquid extract-1.5 ml; Malva sylvestris flower and leaf liquid extract- 1.5 ml; Althaea officinalis root liquid extract-1.0 ml; Origanum vulgare herb-0,6 ml.	Sucrose, Sodium benzoate, Purified water	Bıyan Products MMC	Azərbaycan	28.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Dr. Santuss (şərbət, 100 ml) adlı məhsul bəlgəm ifrazını asanlaşdırmaq və tənəffüs yollarını yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dəmir an vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapiyadan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dəmir an vasitəsi deyil. Qeyd:İstifadə sahəsi və göstərişlər rəyə uyğun olaraq göstərilə bilər.
Duasfer	Şərbət	150 ml	Iron (as Iron fumarate - 121.58 mg) - 40 mg, Zinc (as Zinc Sulphate monohydrate - 27.47 mg) - 10 mg, Vitamin C - 50 mg, Vitamin B12 (as Cyanocobalamin) - 2.5 mcg, Folic acid - 200 mcg	Deionized water, Sugar, Glycerin, Beta carotene, Potassium Sorbate, Sodium benzoate, Citric acid anhydrous, Orange flavor, Sucralose, Xanthan gum	Smart Pharma Sağlık Ürünleri San. ve Tic. Ltd. Şti	Türkiyə	18.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Duasfer (şərbət, 150 ml) adlı məhsul bəzi vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dəmir an vasitəsi deyil.
Duaskal	Tablet	2 x 15	Calcium (as Calcium carbonate powder - 1000 mg) – 400 mg, Magnesium (as Magnesium oxide - 100 mg) – 60 mg, Zinc (as Zinc sulphate monohydrate - 13.73 mg) – 5 mg, Vitamin D3 (as Cholecalciferol - 2 mg) – 5 mcg	Polyvinylpyrrolidone, Magnesium salts of fatty acids, Silicon dioxide, Microcrystalline cellulose	Smart Pharma Sağlık Ürünleri San. ve Tic. Ltd. Şti	Türkiyə	04.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Duaskal (tablet №30) adlı məhsul D vitamini və bəzi mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dəmir an vasitəsi deyil.
Edenos	Tablet	1	Vitamin D (as Cholecalciferol) - 1000 IU (25 mcg)	Sorbitol, Lactose, Microcrystalline cellulose, Corn starch, Magnesium stearate, Gum arabic	Pharmanor İlaç Sənayi Ticaret Limited Şirketi	Türkiyə	15.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Edenos (tablet №30) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dəmir an vasitəsi deyil.
Efe-B	Daxilə qəbul üçün məhlul	50 ml	Gamma-aminobutyric acid - 6,25 g, Glutamine - 2.5 g, Glycine - 1.87 g, Vitamin B6 - 10 mg, Folic acid - 1 mg, Magnesium chloride - 9.37 g	Citric acid, Potassium sorbate, Sodium benzoate, Sucralose, Flavouring, Fructose, Water	Gricar Chemical S.R.L.	İtaliya	02.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Efe B (daxilə qəbul üçün məhlul, 50 ml) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dəmir an vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapiyadan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dəmir an vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Eleuterokokk Biokor	draje	1	Rhizome with root of Eleutherococcus senticosus powder - 48 mg, Vitamin C (Ascorbic acid) -17.5 mg, Vitamin E (α-tocopherol acetate) - 3.75 mg, Urtica dioica leaf powder - 0.72 mg	Lactose, Talc, Calcium stearate, Coating (Sugar, Magnesium carbonate basic, Starch syrup, Food coloring "Sun Sunset, Sunflower oil, Yellow beeswax, Food paraffin)	Biokor MMC	Rusiya	16.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Eleuterokokk Biokor (draje, № 50) adlı məhsul orqanizmi möhkəmləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Evitar	Şərbət	120ml	Citicoline (CDP - choline) - 250 mg, Ginkgo biloba leaf dry extract - 40 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 5 mg	Deionized water, Raspberry flavor, Xanthan gum, Citric acid, Sucralose, Potassium sorbate, Sodium benzoate	Sunmed İlaç Kozmetik və Gıda Ürün San.ve Tic. Ltd. Şti.	Türkiyə	17.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Evitar (şərbət 120 ml) adlı məhsul beyin-qan dövrənini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Eye Vitamin AugenStock®	Kapsul	3 x 10	Vitamin C (as Ascorbic acid) - 60 mg, Vitamin E (as Alpha tocopheryl acetate) - 30 mg, Zinc (as Zinc oxide) - 15 mg, Copper (as Cupric oxide) - 2 mg, Lutein (from 5% Marigold extract) - 6 mg	Anhydrous lactose, Magnesium stearate, Colloidal anhydrous silica, Empty hard gelatin capsule	Aristopharma LTD.	Banqladeş	01.03.2022	Xitam verilən müraciətlər	"Caspian Eyes MMC" tərəfindən ünvanlanmış 16.02.2022-ci il tarixli məktuba cavab olaraq bildiririk ki, Banqladeşin "Aristopharma LTD." şirkətinin istehsalı olan Eye Vitamin AugenStock® (kapsul, №30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmaması barəsində rəy verilməsi mümkün deyildir. Belə ki, məhsul öz ölkəsində (Banqladeş) və digər ölkələrdə (Maldivlər və Myanmar) dərman kimi qeydiyyatdan keçmişdir (tərəfinizdən təqdim edilən sertifikatlar bu məhsulun OTC dərman vasitələrinə aid olduğunu təsdiq edir). Nəzərinizə çatdırırıq ki, məhsulun ölkəmizdə BFMQƏ statusu almağı təkcə onun tərkibindəki ingredientlərin dozaları ilə yanaşı məhsulun ümumi sənədlərinə əsasən müəyyən edilir. Həmçinin, ölkəmizdə yalnız "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizasının həyata keçirilməsi qaydası"nın 3.1 bəndində göstərilən məhsullar ekspertizadan keçirilir.
Felizol	məhlul	10 ml	Lactobacillus reuteri LR92 (DSM 26866) - 5x10 <sup>9</sup> CFU	Sunflower oil, Silicon dioxide	İlaçsan Medikal Sanayi ve Dış Ticaret Limited Şirketi	Türkiyə	16.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Felizol (məhlul 10 ml) adlı məhsul bağırsağ mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: istifadə qaydası rəyə uyğun tərtib olunsun.
Fenibol	Daxilə qəbul üçün məhlul	15 ml x 10 flakon	Citicoline - 750 mg, Phospholipids - 600 mg, GABA - 250 mg, Ginkgo biloba leaf extract - 150 mg	Oligofructose, Stevia extract, Potassium sorbate, Purified water	Saşera-Med MMC	Rusiya	05.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fenibol (daxilə qəbul üçün məhlul, 15 ml x 10) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Fertifolin	toz	1	Myo-inositol - 1030.928 mg, Calcium-L-methylfolate (Folate) - 0.143 mg	Maltodextrin, Silicon dioxide (E551)	Fine Foods & Pharmaceuticals N.T.M. S.p.A	İtaliya	04.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fertina (toz, şaşe №30) adlı məhsul inozit və fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd1: "İstifadə qaydası" və "əks göstərişlər" bəndləri rəyə müvafiq olaraq qeyd edilsin. Qeyd2:Qablaşma və Azərbaycan dilində istifadə üzrə təlimat "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"na uyğun olaraq tərtib edilsin.
Fillzon BBXL	inyeksiya üçün gel	1 şpris x 10ml	Water for injections 96.82%, Sodium Hyaluronate 2.00%, Hydrochloric acid 0.63%, Sodium hydroxide 0.30%, BDDE 0.18%, Phosphoric acid 0.07%	Ayrı geyd edilməyib	Dermica Lab. Europe SL.	İspaniya	28.03.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Fillzon BBXL, inyeksiya üçün gel, 10 ml, əvvəlcədən doldurulmuş şprisdə" adlı məhsul bədəndə yaranan dəri qüsurlarının korreksiyası üçün istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Fillzon Deep	inyeksiya üçün gel	1 ml	Water for injections 95.87%, Sodium Hyaluronate 2.60%, Hydrochloric acid 0.82%, Sodium hydroxide 0.39%, BDDE 0.23%, Phosphoric acid 0.09%	Ayrı geyd edilməyib	Dermica Lab. Europe SL.	İspaniya	29.03.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Fillzon Deep, inyeksiya üçün gel, 1 ml, əvvəlcədən doldurulmuş şprisdə" adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Fillzon Lips	inyeksiya üçün gel	1 ml	Water for injections 96.56%, Sodium Hyaluronate 2.20%, Hydrochloric acid 0.67%, Sodium hydroxide 0.31%, BDDE 0.19%, Phosphoric acid 0.07%	Ayrı geyd edilməyib	Dermica Lab. Europe SL.	İspaniya	29.03.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Fillzon Lips, inyeksiya üçün gel, 1 ml, əvvəlcədən doldurulmuş şprisdə" adlı məhsul kosmetologiyada dodaqların korreksiyası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Fillzon Medium	inyeksiya üçün gel	1 ml x 1	Water for injections 96.19%, Sodium Hyaluronate 2.40%, Hydrochloric acid 0.76%, Sodium hydroxide 0.36%, BDDE 0.21%, Phosphoric acid 0.08%	Ayrı geyd edilməyib	Dermica Lab. Europe SL.	İspaniya	29.03.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Fillzon Medium, inyeksiya üçün gel, 1 ml, əvvəlcədən doldurulmuş şprisdə" adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Fitonar	Şərbət	100ml	Sambucus nigra flower liquid extract - 14 ml, Rosa canina fruit liquid extract - 10 ml, Ribes nigrum leaf liquid extract - 10 ml;Thymus serpyllum herb liquid extract - 3 ml.	sucrose; sodium benzoat; purified water.	Biyar Products MMC	Azərbaycan	10.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fitonar (şərbət, 100 ml) adlı məhsul immun sistemin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub , onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Fiziobrain	Daxilə qəbul üçün məhlul	10 ml x 20	L-carnitine - 250 mg, GABA - 100 mg, Ginkgo biloba leaf extract - 80 mg, Glycine - 50 mg, Glutamine - 50 mg, Pyridoxine - 5 mg, Cyanocobalamin - 9 mcg	Oligofructose, Stevia extract, Potassium sorbate, Purified water	Şaşera-Med MMC	Rusiya	28.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fiziobrain (daxilə qəbul üçün məhlul, 10 ml x 20) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Flatin	toz	14 x 5	Lactobacillus Helveticus - 1.5 x 10 9, Lactobacillus Rhamnosus - 1.5 x 10 9, Bifidobacterium Longum - 2 x 10 9, Saccharomyces boulardi - 5.8 x 10 9 (200 mg), Inulin - 100 mg, Vitamin C (Ascorbic acid) - 1.6 mg, Magnesium citrate - 6 mg	Potato starch, Maltodextrine, Raspberry flavor, Sodium metabisulfite, Sucralose	Sunmed İlaç Kosmetik və Gıda Ürün San.ve Tic. Ltd. Şti.	Türkiyə	15.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Flatin (şaşe № 14) adlı məhsul bağırsağ mikroflorasını tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstəriləmkə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
FlexiForce Plus	Kapsul	6 x 10	BioCell Collagen (Hydrolyzed collagen type II (min.60%), Chondroitin sulfate (min.20%), Hyaluronic acid (min10%)) - 300 mg, Rose hip (Rosa canina L.) fruit dry extract with 70% Vitamin C - 50 mg, Ginger (Zingiber officinale Roscoe) rhizome dry extract with 5% gingerols - 3 mg, Black pepper (Piper nigrum) fruit extract with 10-15% piperin - 2 mg, Coenzyme Q10 (ubiquinone 10) - 0.2 mg	Magnesium salts of fatty acids, Microcrystalline cellulose, Capsule composition (Gelatin, Titanium dioxide, Iron oxide yellow)	Sensilab Ltd	Sloveniya	11.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən FlexiForce Plus (kapsul, №60) adlı məhsul oynaq və qığırdaq toxumasının funksiyasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. QEYD: Nazarınizə çatdırılır ki, artıq 2021- ci ildən Avropa Qida Təhlükəsizliyi Agentliyi (EFSA) müvafiq tədqiqatlar nəticəsi əsasında bioloji fəallığa malik qida əlavələrin tərkibində adı çəkilən məhsulun hazırlanmasında istifadə olunan Titanium dioxide (E 171) köməkçi maddəsinin istifadə olmasının insan orqanizmi üçün təhlükəsiz hesab etmir( <a href="https://www.efsa.europa.eu/en/efsajournal/pub/6585">https://www.efsa.europa.eu/en/efsajournal/pub/6585</a> ). Bunu məhsulun gələcək idxalı üçün istehsal zamanı nəzərə almağınız zəruridir!
Fondomix / Fondomiks	Daxilə qəbul üçün məhlul	15 ml	Bilberry (Vaccinium myrtillus) fruit concentrate - 750 mg, Black Elderberry (Sambucus nigra) fruit concentrate - 500 mg, Blackberry (Rubus fruticosus) fruit concentrate - 375 mg, Royal jelly lyophilized powder - 200 mg, Barbados cherry (Malpighia emarginata) fruit extract powder - 150 mg	Raspberry flavor, Potassium sorbate (E 202), Sodium benzoate (E 211), Deionized water, Palm syrup, Honey	Vefa İlaç San. və Tic. A.Ş	Türkiyə	05.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fondomix (daxilə qəbul üçün məhlul, № 15ml x 10) adlı məhsul orqanizmi möhkəmləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Forever Active HA / Forever Aktiv HA	Kapsul	1	Injuv® Hyaluronic acid complex - 39.3347 mg, Ginger (Zingiber officinale) root oil - 24.5866 mg, Turmeric (Curcuma longa) root powdered - 25.8778 mg	Soybean oil, Yellow Beeswax, Maltodextrin, Lecithin, Gelatin, Glycerin, Purified water, Zinc oxide	Soft Gel Technologies, Inc	ABŞ	16.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forever Active HA / Forever Aktiv HA (kapsul, № 60) (Seriya nömrəsi: 150321A, istehsal tarixi: 15.03.2021, son istifadə tarixi: 15.03.2025) adlı məhsul dayaq-hərəkət sisteminin fəallıyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Forever Aloe Berry Nectar	daxilə qəbul üçün gel	1000ml	Stabilized Aloe vera gel - 90.3027 %, Natural Cranberry and apple juice concentrates 1.77%, Ascorbic acid 0.16%, Tocopherol 0.004%	Fructose, Natural Cranberry and apple juice concentrates, Ascorbic acid, Tocopherol, Sorbitol, Citric acid, Potassium sorbate, □ Sodium benzoate, Xanthan gum	Aloe Vera of America, Inc	ABŞ	09.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forever Aloe Berry Nectar (daxilə qəbul üçün gel, 1000 ml) (Seriya nömrəsi: 050721A, istehsal tarixi: 05.07.2021, son istifadə tarixi: 05.07.2025) adlı məhsul immuniteti möhkəmləndirmək üçün, vitaminlər, aminturşuları və fermentlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqrediyentlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Forever Arctic Sea	Kapsul	1	Omega 3 fatty acids - 435 mg (EPA - 200 mg, DHA - 200 mg, Other omega-3 fatty acids - 35 mg) (from Fish oil, Calamari oil), Oleic acid (from Olive oil) - 100 mg	Beef gelatin, Glycerol, Purified water, Lemon oil, Lime oil, D-alpha-tocopherol	Swisscaps Romania S.R.L.	Rumniya	09.03.2022	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forever Arctic Sea (kapsul, №120) (Seriya nömrəsi: 050321A, istehsal tarixi: 21.01.2020, son istifadə tarixi: 31.01.2025) adlı məhsul yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstəriləmkə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Forever Garlic-Thyme	Kapsul	1	Thyme powdered (leaves) – 50 mg, Odorless Garlic concentrate liquid (bulb) – 10 mg	Canola oil, Lecithin, Beeswax, Gelatin, Glycerin, Purified water, Carob extract	Forever Nutraceutical, LLC	ABŞ	15.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forever Garlic-Thyme (kapsul, № 100)(Seriya nömrəsi: 150721C, istehsal tarixi: 15.07.2021, son istifadə tarixi: 15.07.2025) adlı məhsul sağlamlığın bərpası üçün profilaktik məqsədlə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Forever Lite Ultra Chocolate	toz	375 q	Soy Protein Isolate - 19536.57 mg (17 g Protein, 75 mg Calcium, 140 mg Phosphorus), Dicalcium Phosphate - 860 mg (Calcium 200 mg, Phosphorus 152 mg), Disodium Phosphate - 23.5 mg (Phosphorus 5 mg), Ascorbic acid - 39 mg (Vitamin C 30 mg), D-alpha-tocopheryl acetate - 27.83 mg (Vitamin E 11 mg), Biotin - 19.50 mg (Vitamin B7 150 mcg), Niacinamide - 12.65 mg (Vitamin B3 10 mg), Vitamin A palmitate - 12.63 mg (Vitamin A 632 mcg), Zinc oxide - 7.5 mg (Zinc 6 mg), D-calcium pantothenate - 5.75 mg (Vitamin B5 4 mg), Potassium iodide - 5.25 mg (Iodine 52 mcg), Cholecalciferol - 1.68 mg (Vitamin D3 3 mcg), Pyridoxine hydrochloride - 1.38 mg (Vitamin B6 1 mg), Thiamine hydrochloride - 0.83 mg (Vitamin B1 0.6 mg), Riboflavin - 0.35 mg (Vitamin B2 0.26 mg), Chromium chloride - 0.3138 mg (Chromium 60 mcg), Folic acid - 0.3 mg (Vitamin B9 200 mcg), Cyanocobalamin - 0.27 mg (Vitamin B12 1.8 mcg), Sodium selenite - 0.1 mg (Selenium 35 mcg)	Natural Chocolate Flavor, Cocoa Powder, Fructose, Fructooligosaccharides, Guar Gum, Protease Blend (Aminotein), Safflower Oil, Soy Lecithin, Sucralose, Beta Carotene, Brewer's Yeast, Spirulina	Forever Nutraceutical, LLC	ABŞ	01.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forever Lite Ultra Chocolate (toz, 375 qr) (Seriya nömrəsi: 190721A, istehsal tarixi: 19.07.2021, son istifadə tarixi: 19.07.2024) adlı məhsul protein, vitamin və mineralların əlavə mənbəyi kimi idmançılar üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Forever Lite Ultra Vanilla	toz	375	Soy Protein Isolate - 19,708.53 mg (Phosphorus 140 mg, Calcium 75 mg), Dicalcium Phosphate - 860 mg (Calcium 200 mg, Phosphorus 152 mg), Disodium Phosphate - 50 mg (Phosphorus 8 mg), Ascorbic acid - 39 mg (Vitamin C 30 mg), D-alpha-tocopheryl acetate - 27.83 mg (Vitamin E 11 mg), Biotin - 19.50 mg (Vitamin B7 150 mcg), Niacinamide - 12.6518 mg (Vitamin B3 10 mg), Vitamin A palmitate - 12.6316 mg (Vitamin A 632 mcg), Zinc oxide - 7.5 mg (Zinc 6 mg), D-calcium pantothenate - 5.75 mg (Vitamin B5 4 mg), Potassium iodide - 5.25 mg (Iodine 52 mcg), Cholecalciferol - 1.68 mg (Vitamin D3 3 mcg), Pyridoxine hydrochloride - 1.38 mg (Vitamin B6 1 mg), Thiamine hydrochloride - 0.83 mg (Vitamin B1 0.6 mg), Riboflavin - 0.35 mg (Vitamin B2 0.26 mg), Chromium chloride - 0.3138 mg (Chromium 60 mcg), Folic acid - 0.3 mg (Vitamin B9 200 mcg), Cyanocobalamin - 0.27 mg (Vitamin B12 1.8 mcg), Sodium selenite - 0.1 mg (Selenium 35 mcg)	Fructose, Fructooligosaccharides, Natural Vanilla Flavor, Guar Gum, Protease Blend (Aminotein), Safflower Oil, Soy Lecithin, Sucralose, Beta Carotene, Brewer's Yeast, Spirulina	Forever Nutraceutical, LLC	ABŞ	01.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forever Lite Ultra Vanilla (toz, 375 qr) (Seriya nömrəsi: 290921C, istehsal tarixi: 29.09.2021, son istifadə tarixi: 29.09.2024) adlı məhsul protein, vitamin və mineralların əlavə mənbəyi kimi idmançılar üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Forever Nature-Min / Forever Natur-Min	Tablet	1	Dicalcium phosphate - 3463.80 mg (Calcium – 1000 mg, Phosphorus – 772 mg), Magnesium oxide - 690.96 mg (Magnesium - 400 mg), Natural Sea Mineral Deposit - 58.20 mg, Ferrous fumarate - 56.46 mg (Iron - 18 mg), Zinc sulfate - 41.64 mg (Zinc - 15 mg), Manganese gluconate - 18.18 mg (Manganese - 2 mg), Copper gluconate - 14.58 mg (Copper - 2 mg), L-selenomethionine - 7.2 mg (Selenium - 36 mcg), Potassium iodide - 0.18 mg (Iodine - 150 mcg), Sodium molybdate - 0.12 mg (Molybdenum - 36 mcg)	Microcrystalline cellulose, Stearic acid, Croscarmellose Sodium	Forever Nutraceutical, LLC	ABŞ	05.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forever Nature-Min / Forever Natur-Min (tablet №180, Seriya nömrəsi: 020821A, istehsal tarixi: 02.08.2021, son istifadə tarixi: 02.08.2025) adlı məhsul mineral maddələrin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Forever Royal Jelly	Tablet	1	Royal Jelly powdered - 250 mg	Sorbitol, Fructose, Citric acid, Stearic acid, Magnesium stearate, Silicon dioxide, Orange flavor	Forever Nutraceutical, LLC	ABŞ	01.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forever Royal Jelly (tablet, № 60) adlı məhsul sağlamlığın bərpası üçün profilaktik məqsədlə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.



Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkcı maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Fromiq	Kapsul	2 x 15	Hydroxytryptophan from Griffonia simplicifolia seed dry extract- 100 mg; Magnesium hydroxide - 95 mg, Curcuma longa rhizome dry extract - 75 mg, Tanacetum parthenum flower dry extract - 50 mg, Riboflavin sodium phosphate- 2 mg.	Pullulan ( capsula shell), Amaranth seed powder, Oligofructose	Saşera-Med MMC	Rusiya	30.03.2022	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən FROMIQ (kapsul № 30) adlı məhsul MSS fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p> <p>Qeyd:1)"Curcuma longa root dry extract" əvəzinə "Curcuma longa rhizome dry extract" yazılması zəruridir.Belə ki bu bitkinin kökümsovundan istifadə olunur;</p> <p>2)İstifadə olunan köməkcı maddələrdən heç biri stabililiyi təmin etmədiyi üçün və istehsalçının stabililiyə dair heç bir tədqiqat nəticələrini təqdim etmədiyi üçün məhsulun yararlıq müddəti 2 ildən artıq təyin olunması mümkün deyil və bunu qablaşma və istifadə üzrə təlimatda qeyd etmək zəruridir.</p>
FuMAX	Şərbət	150ml	Fucoidan - 100 mg, Naringenin - 100 mg, Aqualaria agallocha bark dry extract - 300 mg , Astaxantin - 2 mg, Royal jelly (Bee milk) - 1 mg, Vitamin C(Ascorbic acid) - 20 mg , Folic acid - 0.13 mg, Zinc (as Zinc gluconate) - 5 mg (34.8 mg) □	Deionized water, Xanthan Gum, Citric acid, Raspberry flavor, Potassium sorbate, Sodium benzoate, Sucralose	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	02.03.2022	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən FUMAX(şərbət, 150 ml) adlı məhsul tənəffüs və immun sistemlərinin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p>
GabaFos	Tablet	2 x 15	Griffonia simplicifolia seed dry extract, standardized in 98% 5-HTP- 25 mg, Phosphotidylcholine 10% - 150 mg, Phosphotidylserine 7% - 150 mg, L-glutamic acid - 100 mg, GABA - 150 mg	Microcrystalline cellulose, Colloidal silica, Magnesium stearate	ValueMed Pharma S.R.L	San-Marino	15.03.2022	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən GabaFos (Tablet №30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p> <p>Qeyd:Qablaşma və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda tərkib rəyə müvafiq olaraq qeyd edilsin.</p>
Gold Standard 100% Whey Strawberry Banana	toz	2.27 kq	Protein Blend (Whey Protein Isolate, Whey Protein Concentrate, Whey Peptides) – 24 g	Natural & Artificial Flavor, Lecithin, Acesulfame Potassium, Sucralose, Red 40, Lactase.	Optimum Nutrition Inc	ABŞ	10.03.2022	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Gold Standard 100% Whey Strawberry Banana (toz 2.27 kq) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p>
GrenKid	Daxilə qəbul üçün məhlul-damcı	30 ml	Vitamin A Palmitate 1.0 MIO Liquid (eq.to 750 IU Vitamin A) - 0.75 mg, Ascorbic acid (Vitamin C) - 17.5 mg, Cholecalciferol 1 MIO Liquid (eq.to 200 IU Vitamin D3) - 0.2 mg, Vitamin E acetate Liquid (eq.to 2.5 IU Vitamin E) - 2.5 mg, Riboflavin (Vitamin B2) - 0.3 mg, Pyridoxine HCl (eq.to 0.2 mg Vitamin B6) - 0.25 mg, Niacinamide (Vitamin B3) - 4 mg, Ferrous (II) sulphate (eq.to 5 mg elemental Ferrous) - 15.2 mg, L-Serine - 10 mg	Deionized water, Sugar, Glycerin, Polysorbate-80, Xanthan gum, Sodium benzoate, Potassium sorbate, Strawberry flavor, Sucralose, Acesulfame-K	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Ştd	Türkiyə	04.03.2022	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən GrenKid (daxilə qəbul üçün məhlul-damcı, 30 ml) adlı məhsul serin aminturşusu, dəmir mineralı və bəzi vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p> <p>Qeyd:Tərəfimizdən verilmiş əvvəlki rəydə təsiredici maddələr bəndində düzəliş edildiyi üçün rəy nömrəsi və tarixi saxlanılmaqla dəyişdirilir.</p>

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkcı maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Griplife	toz	3.5q x 10			CosmoActive İlaç A.Ş.	Türkiyə	17.03.2022	Xitam verilən müraciətlər	"Lifeactivepharm MMC" tərəfindən ünvanlanmış 07.02.2022-ci il tarixli məktuba cavab olaraq bildirik ki, Türkiyənin "CosmoActive İlaç A.Ş." şirkətinin istehsalı olan Griplife (saşe, №10) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləməkdə məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, saşenin orta çəkisi 3.6488 q, tərkibi: 2.8955 q (3.430-3.570 q) müəyyən edilmişdir ki, bu da normativ sənədlərdə göstərilənlərlə uyğun gəlmir. Yuxarıda göstərilənləri nəzərə alaraq bildirik ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsəduyğun hesab olunmur.
GripMax	toz	1	Echinacea purpurea herb dry extract – 300 mg, Beta glucan - 180 mg, Ascorbic acid - 80 mg, Zingiber officinalis rhizome dry extract - 30 mg, Propolis dry extract - 30 mg, Zinc sulphate - 10 mg, Selexen - 200 mcg (eq. to 46 mcg elemental Selenium)	Lemon concentrate, Stevia dry extract, Oligofructose	Saşera-Med MMC	Rusiya	02.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən GripMax (toz,saşe №20) adlı məhsul immun sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: istifadə qaydası və istifadə sahəsi rəyə uyğun tərtib olunsun.
Helson	Tablet	1	Vitamin D3 (Cholecalciferol) - 0.025 mg (1000 IU)	Polivinilpyrrolidone, Microcrystalline cellulose, Maltodextrin, Silicon Dioxide, Magnesium Stearate	Tocura İlaç Sənayə və Ticarət A.Ş.	Türkiyə	04.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Helson (tablet № 30) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Heparon	Tablet	3 x 10	Artichoke (Cynara Scolymus) leaf extract - 200 mg, Silybum marianum dried fruit extract - 75 mg	Microcrystalline cellulose, Lactose monohydrate, Calcium stearate, Talc	Bioterra MMC	Belarus	28.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Heparon (tablet №30) adlı məhsul Qaracərin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Immuno Resistance	Şərbət	150 ml	Beta-1.3/1.6 -D-Glucan – 100 mg, Selenium (as Sodium selenate) – 35 mcg, Zinc (as Zinc oxide) – 5 mg, Vitamin C (as Ascorbic acid) – 30 mg, Royal jelly – 5 mg	Glycerol, Tween 80, Xanthan gum, Citric acid, Sodium benzoate, Potassium sorbate, Deionized water	Pharmanor İlaç Sənayə Ticarət Limited Şirkəti	Türkiyə	04.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Immuno Resistance (şərbət, 150 ml) adlı məhsul bəzi vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
İmmunozerin	Şərbət	150 ml	Beta glucan - 150 mg, Vitamin C (as L-ascorbic acid) - 500 mg, Vitamin E (as Alpha-tocopheryl acetate) - 80 mg, Zinc (as Zinc oxide) - 20 mg, Selenium (as Sodium selenite) - 125 mcg	Deionized water, Potassium sorbate, Xanthan gum, Guar gum, Glycerol	DSZ Doğal Sağlq Gıda və Kozmetik Ürünleri	Türkiyə	04.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İmmunozerin (şərbət, 150 ml) adlı məhsul immun sistemi möhkəmləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
İmunoglukan P4H	Şərbət	120 ml	İmunoglukan® (Polysaccharide Active Complex) - 10 mg, L ascorbic acid (Vitamin C) - 10 mg	Fructose, Citric acid, Potassium sorbate, Water	Pleuran S.r.O	Slovakiya	28.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İmunoglukan® P4H (şərbət, 120 ml) (Seriya nömrəsi: M9931, istehsal tarixi: 01.12.2021, son istifadə tarixi: 01.11.2023) adlı məhsul immün sistemi möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
İmunovin	Tablet	1	Vitamin E (as D-alpha-tocopherol acetate) - 25 mg, Betaglukan - 75 mg, Vitamin C (as Ascorbic acid) - 60 mg, Selenium (as Sodium selenite) – 25 mcg, Zinc (as Zinc oxide) - 7.5 mg	Sorbitol, Magnesium stearate	Pharmanor İlaç Sənaye Ticarət Limited Şirkəti	Türkiyə	03.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İmunovin (tablet №30) adlı məhsul immün sistemini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Kalbon D3	Kapsul	1	Calcium carbonate - 600 mg, Zinc gluconate - 10 mg, Vitamin K2 (Menaquione) - 50 mcg, Vitamin D3 (Cholecalciferol) - 500 IU	Magnesium stearate, Microcrystalline cellulose, Starch	Azərfarm MMC	Azərbaycan	17.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kalbon D3 (kapsul, №30) adlı məhsul kalsium mineralı və D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Kalmafort	Tablet	3 x 10	Valeriana officinalis, 0.4% valeric acid standartised root extract - 150 mg, Crataegus oxyacantha, 5% flavonoids standartised berry extract - 150 mg, Magnesium lactate dihydrate - 150 mg, Leonurus cardiaca, 10% stachydrine standartised herb extract - 50 mg, Vitamin B6 (as Pyridoxine HCl) - 1 mg	Microcrystalline cellulose (E 460), Croscarmellose sodium (E 468), Nutrafcient 114F265032, Magnesium stearate (E 572), Silicon dioxide (E 551)	Pharmex Rom Industry S.R.L	Rumıniya	28.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kalmafort (tablet, № 30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Kalsemid	Tablet	1	Calcium carbonate (source of macronutrient - calcium) powder – 200 mg, Mussel shell powder – 120 mg, Fucus vesiculosus thallus powder – 100 mg, Laminaria saccharina thallus powder – 80 mg, Urtica dioica leaves powder – 30 mg, Citric acid – 20 mg, Vitamin D3 (as cholecalciferol) – 0.0018 mg	Corn starch, Calcium stearate, Lactose	Litoral Universitet İnnovasiya Şirkəti	Rusiya	15.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kalsemid (tablet № 50) (Seriya nömrəsi: 2100312A1; İstehsal tarixi: 01.12.2021; Son istifadə tarixi: 01.12.2024) adlı məhsul dayaq-hərəkət sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Kalzed	Fışıldayan tablet	3 x 20	Calcium carbonate (elemental calcium) - 1250 mg (500 mg), Vitamin D3 - 11 mcg (440 IU)	Sorbitol, Citric acid, Lemon flavour, Sodium bicarbonate, Sodium carbonate, Sucralose, Polyethylene glycol, Riboflavin	CosmoActive İlaç A.Ş.	Türkiyə	15.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kalzed (fışıldayan tablet, № 60) adlı məhsul D3 vitamini və kalsiumun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Kaptolak	Kapsul	2 x 10	Lactobacillus acidophilus (100 billion/g) (equiv. 0,548 *10 <sup>9</sup> ) - 5,48 mg, Lactobacillus paracasei (300 billion/g) (equiv.to. 0,495*10 <sup>9</sup> ) - 1,65 mg, Lactobacillus rhamnosus (300 billion /g) (equiv.to. 0,688 *10 <sup>9</sup> ) - 2,293 mg, Bifidobacterium longum (100 billion /g) (equiv.to. 0,305 *10 <sup>9</sup> ) - 3,05 mg, , Streptococcus thermophiles (100 billion/g) (equiv. to 0,477 *10 <sup>9</sup> ) - 4,77 mg, Inulin - 50 mg	Maltodextrin, Silicon dioxide, Magnesium stearate, Capsule (Titanium dioxide, Gelatin)	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Şti	Türkiyə	04.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kaptolak (kapsul №20) adlı məhsul bağırsaq mikroflorasını tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. QEYD: Nəzərinizə çatdırırıq ki, artıq 2021- ci ildən Avropa Qida Təhlükəsizliyi Agentliyi (EFSA) müvafiq tədqiqatlar nəticəsi əsasında bioloji fəallığa malik qida əlavələrin tərkibində adı çəkilən məhsulun hazırlanmasında istifadə olunan Titanium dioxide (E 171) köməkçi maddəsinin istifadə olmasının insan orqanizmi üçün təhlükəsiz hesab etmir( <a href="https://www.efsa.europa.eu/en/efsajournal/pub/6585">https://www.efsa.europa.eu/en/efsajournal/pub/6585</a> ). Bunu məhsulun gələcək idxalı üçün istehsal zamanı nəzərə almağınız zəruridir!
Kəhraba turşusu/ Yantarmaya kislotu, Burştinova kislotu	Tablet	4 x 10	Succinic acid- 150.0 mg, ascorbic acid- 20.0 mg	Lactose; Sugar; potato starch; Calcium stearate (E470)	Farmakom PTF MMC	Ukrayna	15.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kəhraba turşusu/ Yantarmaya kislotu, Burştinova kislotu (tablett, № 40) adlı kəhraba və askorbin turşularının əlavə mənbəyi kimi tövsiyə olunur. BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Kemodan forte	Şərbət	150 ml	Lesithine - 20 mg, L-carnitine - 100 mg, L-Arginine (as Arginine aspartate) - 30 mg, Coenzyme Q10 - 10 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 0.25 mcg	Sugar, Glycerol, Sodium benzoate, Potassium sorbate, Quinaline yellow dye, Citric acid, Strawberry cream flavor, Deionized water	Farmakom PTF MMC	Ukrayna	11.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kemodan forte (şərbət 150 ml) adlı məhsul orqanizmin metabolik proseslərini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Kidolife	Şərbət	150 ml	N-asetilcysteine - 100 mg, Thymus vulgaris herb dry extract - 40 mg, Primula veris root soft extract - 55 mg, Althea officinalis root dry extract - 75 mg, Tilia cordata flowers dry extract - 55 mg, Zinc gluconate (eq. to Zinc 4 mg) - 28 mg	Deionized Water, Xanthan gum, Citric acid, Raspberry flavor, Potassium sorbate, Sodium benzoate, Sucralose	İlaçsan Medikal Sənayi və Dış Ticaret Limited Şirketi	Türkiyə	10.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kidolife (şərbət, 150 ml) adlı məhsul öskürəklə müəyyən edilən hallarda köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Konasen	Tablet	1	Calcium (as Calcium carbonate) - 600 mg, Zinc (as Zinc oxide) - 10 mg, Vitamin K (as Phytomenadion) - 50 mcg, Vitamin D (as Cholecalciferol) - 5 mcg	Sorbitol, Lactose, Maize starch, Arabic gum, Microcrystalline cellulose, Magnesium stearate	Pharmanor İlaç Sənayi Ticaret Limited Şirketi	Türkiyə	29.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Konasen (tablett, № 30) adlı məhsul dayaq-hərəkət sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Kovalen	Kapsul	1	Leonurus cardiaca herb dry extract - 20 mg, Magnesium citrate - 450 mg, Vitamin B6 (Pyridoxine hydrochloride) - 5 mg	Microcrystalline cellulose, Corn starch, Silicium dioxide, Magnesium stearate, Gelatin	"Bəyaz Flora" MMC	Azərbaycan	03.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kovalen (kapsul № 30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Lactofar	Kapsul	1 x 15	Saccharomyces boulardii (5 x 10 <sup>9</sup> cfu/g) - 250 mg, Chamomile (Matricaria recutita) flower dry extract 4:1 - 100 mg	Inulin, Magnesium stearate, Gelatin	Solepharm LTD	Latviya	01.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən LACTOFAR (kapsul, № 10) adlı məhsul bağırsaq mikroflorasını tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkibi və istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: Tərəfimizdən verilmiş əvvəlki rəydə köməkçi maddə siyahısında düzəliş edildiyi üçün rəy nömrəsi və tarixi saxlanılmaqla dəyişdirilir.
Laktober	Şərbət	150ml			Pharmex Rom Industry S.R.L	Rumıniya	11.02.2022	Xitam verilən müraciətlər	"Azəri Med QSC" şirkətinin 11.01.2022 il tarixli AM-012 sayılı məktubuna cavab olaraq bildiririk ki, Rumıniyanın "Pharmex Rom Industry S.R.L" şirkətinin istehsalı olan Laktober (şərbət, 150 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilməsinin nəticəsi: təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir. Belə ki, ekspertizanın bir hissəsini təşkil edən laboratoriya sınaqları zamanı müəyyən olundu ki, məhsulun xarici görünüşü - q şəffaf, zəif sarımtıl rəngli, xarakterik qoxulu maye (içində mexaniki qarışıqlar var) NS-də göstərilən ilə (şəffaf maye) uyğun deyildir. Göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun hazırlanma texnologiyası, təhlükəsizliyi və keyfiyyəti şübhə doğurduğu üçün adı qeyd edilən məhsulun istifadəsi məqsəduyğun hesab olunmur.
Laminarina	Kapsul	1	Agrimonia eupatoria herb - 80 mg, Angelica archangelica root - 80 mg, Laminarina saccharina thallus - 60 mg, Fucus vesiculosus thallus - 60 mg, Rosa canina fruit - 50 mg, Melissa officinalis herb - 30 mg, Capsella bursa-pastoris herb - 20 mg, Cetraria islandica - 20 mg, Glycyrrhiza glabra root - 20 mg, Matricaria chamomilla flower - 20 mg, Urtica dioica leaf - 20 mg, Humulus lupulus flos - 20 mg, Avena sativa herb extract - 10 mg	Potato starch, Calcium stearate, Gelatin	Litoral Universitet İnnovasiya Şirkəti	Rusiya	17.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Laminarina (kapsul № 60) adlı məhsul qadın sağlamlığını qorumaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
LaSerrat	Kapsul	3 x 10	Serratiopeptidase - 67 mg, Nattokinase - 29 mg, Essential phospholipids - 50 mg, Trypsin - 10.5 mg, Chymotrypsin - 2.1 mg	Monostarch phosphate, Hydroxypropyl methylcellulose, Magnesium stearate	Bereket İlaç Kozmetik A.Ş	Türkiyə	01.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən LaSerrat (kapsul, № 30) adlı hezm sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
L-Asitan	Şərbət	150 ml	N-asetilcysteine - 100 mg, Thymus vulgaris herb dry extract - 40 mg, Primula veris root soft extract - 55 mg, Althea officinalis root dry extract - 75 mg, Tilia cordata flowers dry extract - 55 mg, Zinc gluconate (eq. to Zinc 4 mg) - 28 mg	Deionized water, Xanthan gum, Citric acid, Sucralose, Sodium benzoate, Potassium sorbate, Raspberry flavor	İlaçsan Medikal Sənayi və Dış Ticarət Limited Şirkəti	Türkiyə	09.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən L-Asitan (şərbət, 150 ml) adlı məhsul öskürəklə müəyyən edilən hallarda köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapiylik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Lavis	Kapsul	3 x 10	Lutein - 6 mg, Zeaxanthin – 0.5 mg, Vitamin A (Retinol) – 0.8 mg Blueberry extract (Vaccinium corymbosum fruit extract) - 50 mg, Vitamin E (DL-Alpha Tocopherol Acetate) – 7.6 mg, Zinc oxide – 6 mg	Monostarch phosphate, Hydroxypropyl methylcellulose, Magnesium stearate	Bereket İlaç Kozmetik A.Ş	Türkiyə	09.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Lavis (kapsul №30) adlı məhsul gözün görmə qabiliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Ledvisan	Şərbət	100ml	Humulus lupulus flowers (strobile) extract – 1.6 ml, Arctostaphylos uva-ursi leaf extract - 2.8 ml, Betula pendula leaf extract – 2.8 ml, Zea mays cornsilk extract – 1.6 ml, Foeniculum vulgare fruit extract – 0.6 ml, Cuminum cyminum fruit extract – 0.6 ml	Purified water, Sucrose, Sodium benzoate	Biyarı Products MMC	Azərbaycan	11.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ledvisan (şərbət 100 ml) adlı məhsul sidik-İfrazat sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapiylik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Lenoks	Kapsul	4 x 15	Selenium (as Sodium selenite) - 110 mcg	White capsule, Silicon dioxide, Microcrystalline cellulose, Magnesium stearate	Botafarma Sağık Ürünleri Tic. ve San. Ltd.Şti	Türkiyə	31.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Lenoks (kapsul, №60) adlı məhsul selen elementinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Likaf	Şərbət	100 ml	Marshmallow (Althaea officinalis L.) root liquid extract – 10 ml, Plantago (Plantago major) leaf liquid extract – 10 ml, Thyme (Thymus vulgaris) herb liquid extract – 10 ml, Oregano (Origanum vulgare) herb liquid extract – 6.2 ml, Fennel (Foeniculum vulgare) fruit liquid extract – 6.2 ml	Sucrose, Raspberry soft juice, Sodium benzoate, Potassium sorbate, Glycerol, Citric acid, Xanthan gum, Purified water	"Bayaz Flora" MMC	Azərbaycan	14.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Likaf (şərbət, 100 ml) adlı məhsul yuxarı tənəffüs yollarının fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapiylik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Liponevron	Kapsul	2 x 15	Gamma-Aminobutyric acid (GABA) - 75 mg, L-Glycine - 50 mg, Alpha lipoic acid - 50 mg, Lecithin - 50 mg, Ginkgo biloba leaf dry extract - 35 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 0.65 mg, Vitamin B1 (as Thiamine hydrochloride) - 0.55 mg, Vitamin B12 (Cyanocobalamin) - 0.5 mcg, Folic acid (Pteroylmonoglutamic acid) - 200 mcg	Microcrystalline cellulose, Tricalcium phosphate, Silicon dioxide, Magnesium salts of fatty acids, Capsule shell (Gelatin)	C.Hedenkamp GmbH&Co.KG (Sunlife Produktions und Vertriebsgesellschaft mbh üçün)	Almaniya	28.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Liponevron (kapsul, № 30) adlı məhsul maddələr-mübadiləsinin tənzimləmək məqsədilə və beyin fəaliyyətini yaxşılaşdırmaq vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapiylik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Liveril	Tablet	5 x 6	Betacarotene (as Natural Betacarotene 20% CWD Powder - 5 mg) - 1 mg, Vitamin D (as Vitamin D3 (500 IU/mg)EC - 0.8 mg) - 10 mcg, Vitamin E (as Vitamin E DL-Alpha Tocopheryl Acetate 50% - 44.7 mg) - 15 mg, Silymarine - 140 mg, Niacin (Vitamin B3)(as Nicotinamide) - 9 mg, Ascorbic Acid (as Ascorbic Acid HPMC (97%) - 77.3 mg) - 75 mg, L-Carnitine Tartrate - 50 mg, Choline Bitartrate (as Choline Bitartrate with 1% SiO2 - 50.5 mg) - 50 mg, Inositol - 50 mg, N-Acetyl Cysteine - 50 mg, L-Lysine (L-Lysine Monohydrochloride - 31.2 mg) - 25 mg, L-Ornithine Hydrochloride - 50 mg, L-Glutathione - 15 mg, Pantothenic Acid (as Calcium D-Pantothenate - 10.9 mg) - 10 mg, Copper (as Copper Sulphate dried - 1.4 mg) - 0.5 mg, Zinc (as Zinc Sulphate Monohydrate - 20.6 mg) - 7.5 mg, Manganese (as Manganese Sulphate Monohydrate - 6.2 mg) - 2 mg, Thiamin (as Thiamine Mononitrate - 6.2 mg) - 5 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride - 6.1 mg) - 5 mg, Iron (as Ferrous fumarate - 9.1 mg) - 3 mg, Riboflavin (Vitamin B2) - 3 mg, Coenzyme -Q10 - 2.5 mg, Folic Acid - 250 mcg, Selenium (as Sodium Selenate Anhydrous - 179.4 mg) - 75 mcg, Cyanocobalamin (as Cyanocobalamin (Vitamin B12) Coated 0.5% - 3 mg) - 15 mcg, Artichoke extract - 50 mg	Microcrystalline Cellulose, D-Calcium Phosphate, Polyvinylpyrrolidone, Magnesium Stearate, Croscarmellose Sodium, Syloid-(Colloidal Silica, Silicon Dioxide), Potato Starch, Purified Talc, Magnesium Silicate Prep, Disodium Edetate, Polyvinylpyrrolidone, Ascorbic Acid, Starch (Pregelatinised Maize Starch), Tartaric Acid, Polysorbate 80, Ethyl cellulose, Stearic Acid, Insta Moistshield IC-MS-5950, Ready mix Wincoat WT-03224, Black	Thompson and Capper Ltd (Vitabiotics Ltd üçün)	Böyük Britaniya	29.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Liveril (tablet №30)(Seriya:01.08.2021, İstehsal tarixi: 01.08.2021, Son istifadə tarixi: 31.07.2024) adlı məhsul qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Tərəfimizdən verilmiş əvvəlki rəydə məhsulun istifadə qaydası ilə bağlı edilən qeyd yerinə yetirilməmişdir.
Livoclean	Tablet	1	Aloe vera leaf pulp extract- 220 mg; Cichorium intybus seed extract- 200 mg; Tecoma undulata bark extract- 100 mg; Achyranthus aspera whole plant extract- 100 mg; Tephrosia purpurea root extract- 100 mg; Nyctanthes arbortristis leaves extract- 50 mg; Zingiber officinale rhizome powder- 60 mg; Piper longum fruit powder- 60 mg; Piper nigrum fruit powder- 60 mg.	Microcrystalline cellulose, Talc.	Eternitive Herbals PVT. LTD.	Hindistan	11.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Livoclean(tablet, № 30) adlı məhsul qaraciyər və öd kisəsinin fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
L-Kardio	Kapsul	1	L-carnitine-L-tartrate - 250 mg, Quercetine - 75 mg, Coenzyme Q10 - 30 mg	Magneisum stearate, Microcrystalline cellulose, Colloidal silicon dioxide, Gelatin	Pharmanor İlaç Sənayi Ticaret Limited Şirketi	Türkiyə	15.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən L-Kardio (kapsul, №30) adlı məhsul orqanizmin metabolik proseslərini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Məhsulun tərkibi rəyə müvafiq olaraq qeyd edilmişdir.
Lozalak	Şərbət	150ml	Lactulose - 150 mg, Fructooligosaccharides - 150 mg, Inulin - 2.5 mg, Aloe barbadensis leaf dry extract - 15 mg, Prunus domestica fruit dry extract - 100 mg	Deionized water, Xanthan gum, Citric acid, Raspberry flavor, Potassium sorbate, Sodium benzoate, Sucralose	Aspar İlaç, Kozmetik Gıda Sənayi A.Ş.	Türkiyə	09.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Lozalak (şərbət 150 ml) adlı məhsul mədə-bağırsaq traktının fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:İstifadə qaydası rəyə müvafiq olaraq qeyd edilmişdir.
Lusitor	Tablet	1	Vitamin D3 (Cholecalciferol) - 0.025 mg (1000 IU)	Polivinilpyrrolidone, Microcrystalline cellulose, Maltodextrin, Silicon dioxide, Magnesium stearate	Tocura İlaç Sənayi və Ticaret A.Ş.	Türkiyə	14.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Lusitor (tablet № 30) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Tərkibi rəyə uyğun göstərilmişdir.



Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Magneforex	Tablet	3 x 10	Magnesium malate - 470 mg (as elemental Mg 73 mg), Vitamin B6 (as Pyridoxine hydrochloride) – 5 mg	Sorbitol, Lactose, Starch, Magnesium stearate, Calcium carbonate, Stearic acid, Polyvinyl pyrrolidone, Polyethylene glycol, Silicone dioxide, Talc, Food colorant	Maximum Sağlık Ürünleri San ve Tic Ltd Şti	Türkiyə	28.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Magneforex (Tablet №30) adlı məhsul magnezium və vitamin B6-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Magnito	Tablet	3 x 20	Magnesium malate (as elemental Magnesium - 73 mg) - 470 mg, Vitamin B6 - 5 mg	Sorbitol, Lactose, Starch, Magnesium stearate, Calcium carbonate, Stearic acid, Polyvinyl pyrrolidone, Polyethylene glycol, Silicone dioxide, Talc, Food colorant	Maximum Sağlık Ürünleri San ve Tic Ltd Şti	Türkiyə	28.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Magnito (tablet №60) adlı məhsul B6 vitamini və maqnezium mineralının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Malopar	Şərbət	100 ml	Humulus lupulus flowers (strobile) extract – 1.6 ml, Arctostaphylos uva-ursi leaf extract - 2.8 ml, Betula pendula leaf extract – 2.8 ml, Zea mays cornsilk extract – 1.6 ml, Foeniculum vulgare fruit extract – 0.6 ml, Cuminum cyminum fruit extract – 0.6 ml	Purified water, Sucrose, Sodium benzoate	Biyarı Products MMC	Azərbaycan	10.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Malopar (şərbət 100 ml) adlı məhsul sidik-İfrazat sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Mariyam	Tablet	3 x 10	Vitamin C (L-Ascorbic acid) - 100 mg, Zinc sulfate - 12.35 mg, Ferrous gluconate - 10 mg, Vitamin E (Alpha tocopherol acetate) - 7 mg, Vitamin B1 (Thiamine) - 1 mg, Vitamin B6 (Pyridoxine) - 1 mg, Vitamin A (Retinyl palmitate) - 0.2 mg, Folic acid - 0.1 mg, Potassium iodide - 0.065 mg, Sodium selenite - 0.022 mg	Microcrystalline cellulose, Gum arabic, Magnesium stearate	Bereket İlaç Kozmetik A.Ş	Türkiyə	30.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Mariyam (tablet, №30) adlı məhsul immün sistemi möhkəmləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Master Mind	Şərbət	150 ml	Bacopa monnieri leaf dry extract - 100 mg, Lecithin- 50 mg; Centella asiatica leaf dry extract - 25 mg; Asparagus racemosus root dry extract - 25 mg.	deionized water,xanthan gum, citric acid, raspberry flavour, potassium sorbate, sodium benzoate, sucralose.	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	09.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Master Mind (şərbət, 150 ml) adlı məhsul MSS fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Mastofit	Tablet	4 x 25	Brassica broccoli - 169.2 mg, Extract Fucus vesiculosus, Extract Fucus serratus - 20 mg, Extract Vitex agnus-castus fruit - 0.8 mg	Colloidal silica dioxide, Calcium stearate, Microcrystalline cellulose	Evalar QSC	Rusiya	25.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Mastofit (tablet №100) adlı məhsul qadın sağlamlığını qorumaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.  Qeyd:Tərəfimizdən verilmiş əvvəlki rəydə istehsal və son istifadə tarixlərində düzəliş edildiyi üçün rəy nömrəsi və tarix saxlanılmaqla dəyişdirilir

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Matekon	Tablet	2 x 15	L-glutathione - 0.125 mg, Cynara scolymus leaf extract - 100 mg, Milk Thistle aerial part extract (equiv. to 70 mg Silymarin) - 87.5 mg	Microcrystalline cellulose, Polyvinylpyrrolidone, Magnesium stearate	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Şti	Türkiyə	09.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Matekon (tablet, № 30) adlı məhsul qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Məhsulun ticari adı Matekon olduğu üçün, qablaşdırmadakı "advanced" ifadəsi götürülsün.
Mauglin	Kapsul	3 x 10	Omega - (DHA - 250 mg, EPA - 50 mg)(Fish oil 10 EPA/50 DHA - 500 mg) - 300 mg, Vitamin C (Ascorbic acid 100%) - 120 mg, Vitamin E (DL alpha tocopheryl acetate 67% - 59.7 mg) - 40 mg, Zinc (as Zinc oxide (78% Zn) - 32.05 mg) - 25 mg, Vitamin B12 (as Cyanocobalamine 0.1%, Maltodextrin - 9 mg) - 9 mcg, Vitamin B6 (as Pyridoxine hydrochloride 81.9%, maltodextrin - 1.71 mg) - 1.4 mg, Vitamin B2 (Riboflavin 100%) - 1.4 mg, Vitamin B1 (Thiamine mononitrate 86.29%, maltodextrin - 1.27 mg) - 1.1 mg, Folic acid - 250 mcg, Iodine (as Potassium iodate (59.88% Iodine) - 0.25 mg) - 150 mcg, Potassium (as Potassium iodate (40.12% Potassium) - 0.25 mg) - 100 mcg, Selenium (as Sodium selenite (45% Se) - 0.180 mg) - 81 mcg, Biotin (Biotin - 100%) - 75 mcg	Yellow beeswax, Softisan, Sunflower lecithine, Gelatin, Glycerine, Titanium dioxide, Sodium copper chlorophylline	SIA "Primea"	Latviya	11.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Mauglin (kapsul №30) adlı məhsul omega yağ turşularının, vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. QEYD: Nəzərinizə çatdırırıq ki, artıq 2021-ci ildən Avropa Qida Təhlükəsizliyi Agentliyi (EFSA) müvafiq tədqiqatlar nəticəsi əsasında bioloji fəallığa malik qida əlavələrin tərkibində adı çəkilən məhsulun hazırlanmasında istifadə olunan Titanium dioxide (E 171) köməkçi maddəsinin istifadə olmasının insan orqanizmi üçün təhlükəsiz hesab etmir( <a href="https://www.efsa.europa.eu/en/efsajournal/pub/6585">https://www.efsa.europa.eu/en/efsajournal/pub/6585</a> ). Bunu məhsulun gələcək idxalı üçün istehsal zamanı nəzərə almağınız zəruridir! □
Melkof Junior	Şərbət	100 ml	Plantago lanceolata leaf dry extract - 75 mg, Thymus serpyllum herb dry extract - 125 mg, Althaea officinalis root dry extract - 125 mg, Propolis extract - 150 mg	Sugar syrup, Sodium benzoate, Purified water	Fito Lab MMC	Azərbaycan	01.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Melkof Junior (şərbət, 100 ml) adlı bəlgəm ifrazını asanlaşdırmaq məqsədilə qidani bioloji fəal maddələrlə zənginləşdirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Qablaşdırma üzərində istifadə sahəsi və göstərişləri rəyə uyğun qeyd olunsun.
Memori Şarp	Kapsul	3 x 10	Hexaphospholipids - 225 mg, Ginkgo biloba extract - 30 mg	Lactose, Sodium methyl paraben, Sodium propyl paraben, Magnesium aluminum silicate hydrate, Talcum	Nabros Pharma Pvt. Ltd	Hindistan	01.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Memori Şarp (kapsul № 30) adlı məhsul beyin qan dövrəsinin yaxşılaşdırma vasitəsi kimi tövsiyə edilən BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Mevina	Tablet	3 x 10	Calcium carbonate - 400 mg, Magnesium carbonate - 350 mg, Inulin - 30 mg.	ayrıca göstərməmişdir	Saşera-Med MMC	Rusiya	08.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Mevina (Tablet №30) adlı məhsul həzm sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: İstifadə üzrə təlimat "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər"inə (maddə 6) uyğun olaraq tərtib olunsun.
Miraks	Daxilə qəbul üçün məhlul	150 ml	Beta-glucan - 150 mg, Vitamin E (as alpha-tocopheryl acetate) - 30 mg, Selenium - 125 mcg, Zinc oxide (Zinc - 20 mg) - 25 mg, Vitamin C (Ascorbic acid) - 90 mg	Potassium sorbate, Xanthan gum, Guar gum, Glycerin, Deionized water	DSZ Doğal Sağlq Gıda və Kosmetik Ürünleri; qablaşdırılıb FITOLAB MMC (Azərbaycan Respublikası)	Türkiyə	01.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Miraks(daxilə qəbul üçün məhlul, 150 ml) adlı məhsul immün sistemi möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
MP Forte	Şərbət	150 ml	Beta Glucan 1.3 / 1.6 - 100 mg, Vitamin C (Ascorbic acid) - 30 mg	Deionized water, Xanthan Gum, Citric acid, Raspberry flavor, Potassium sorbate, Sodium benzoate, Sucralose	Sunmed İlaç Kosmetik və Gıda Ürün San.ve Tic. Ltd. Şti.	Türkiyə	16.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən MP Forte (Şərbət 150 ml) adlı məhsul immün sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Multijelli Multivitaminli Ayıcıqlar	çeynəmə marmelad	1	Vitamin A - 160 mcg, Thiamine - 0.22 mg, Riboflavine - 0.28 mg, Niacin - 3.2 mg, Pantothenic acid - 1.2 mg, Vitamin B6 - 0.28 mg, Biotin - 10 mcg, Folic acid - 40 mcg, Vitamin B12 - 0.5 mcg, Vitamin C - 16 mg, Vitamin D - 1 mcg, Vitamin E - 2.4 mg, Zinc - 2 mg, Chromium - 8 mcg, Selenium - 11 mcg	Glucose syrup, Water, Sugar, Gelling agent (beef gelatine), Glazing agent (coconut oil, beeswax), Apple juice concentrate, Acidity regulator (citric acid), Flavours (orange, strawberry, lemon, tropical, apple), Colours (anthocyanine, beta carotene, chlorophyll, black carrot water concentrate)	Saadet Gıda Paz. San. və Tic. A.Ş	Türkiyə	29.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Multijelli Multivitaminli Ayıcıqlar (çeynəmə marmelad, №10) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə edilən BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır, məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Multikid UP	Şərbət	150 ml	L-arginine – 250 mg, Ascorbic acid – 100 mg, Zinc (as Zinc sulphate monohydrate) – 5 mg, Sambucus nigra fruit liquid extract – 20 mg, DL-alpha-tocopheryl acetate – 5 mg, Nicotinamid – 10 mg, D-calcium pantothenate – 4 mg, Cholecalciferol – 10 mcg, Manganese (as Manganese sulphate) – 0.5 mg, Thiamine hydrochloride – 5 mg, Riboflavin 5-phosphate – 0.5 mg, Pyridoxine hydrochloride – 0.5 mg, Vitamin A palmitate – 250 mcg, Pteroylmonoglutamic acid – 65 mcg, D-biotin – 15 mcg, Cyanocobalamin – 1.5 mcg	Sorbitol, Glycerine, Citric acid monohydrate, Sodium citrate, Potassium sorbate, Orange flavour, Vanilla flavour, Sucralose, Deionized water	Dr. Prüfer Medikal Kosmetik San.Tic.A.Ş (Mir İlaç San.Tic.A.Ş üçün)	Türkiyə	28.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Multikid UP (şərbət, 150 ml) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Məhsulun tərkibi, istifadə sahəsi, istehsalçı və ünvanı rəyə uyğun göstərilmişdir.
Mustang	Kapsul	1x10	Carob (Ceratonia siliqua) fruit powder - 200 mg, Cinnamomum zeylanicum bark powder - 200 mg, Alpinia officinarum rhizome powder - 50 mg, Zingiber officinale - rhizome and powder - 50 mg	Gelatin, Maltodextrin	Vitamin Grup İlaç Makina Kosmetik Bitkisel və Tədarük Ürünleri Gıda Turizm İth. İhr. San və Tic. Ltd. Şti	Türkiyə	05.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Mustang (kapsul № 10) adlı məhsul orqanizmdə metabolik prosesləri yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstəriləmkə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Nash-Kof Junior	Şərbət	100 ml	Plantago lanceolata leaf dry extract - 75 mg, Thymus serpyllum herb dry extract – 125 mg, Althaea officinalis root dry extract - 125 mg, Propolis extract - 150 mg.	Sugar syrup, Sodium benzoate, Purified water.	Fito Lab MMC	Azərbaycan	28.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nash-Kof Junior (şərbət, 100 ml) adlı bəlgəm ifrazını asanlaşdırmaq məqsədilə qidani bioloji fəal maddələrlə zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdefəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Naturax	Daxilə qəbul üçün məhlul-damcı	20 ml			Natural Pharma Koz. Pazarlama Ç və Dış Tic.LTD. Şti	Türkiyə	28.03.2022	Xitam verilən müraciətlər	Esperance Pharma MMC şirkətinin 21.02.2022-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Türkiyənin "Natural Pharma Koz. Pazarlama Ç ve dış Tic.LTD. Şti" şirkətinin istehsalı olan NES1021 seriyalı Naturax (Daxilə qəbul üçün məhlul-damcı, 20 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda bəzi göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənəd brin göstəricilərinə uyğun deyildir. -Məhlulun xarici görünüşü: tünd sarı rəngli, şəffaf, yağlı məhlul (NS-ə görə sarıml rəngli) -Miqdarı təyini: vitamin D3 -- 2.37 mq/ml (80.0 -- 120.0%) (1.25mq/20ml) uyğun deyil. Hemçinin, 1 ml məhlulda olan damcıların sayı və ya 1 damcıda olan Vitamin D3-ün dozası qeyd olunmamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur.
Nemoir Lipo	Damcı	30 ml	Liposomal iron (lipofer) – 5.26 mg (eq.to 4 mg of iron), Folic acid (vitamin B9) – 400 mcg	Carboxymethyl cellulose, Potassium sorbate, Deionize water, Sucralose, Chocolate flavour	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Ştd	Türkiyə	02.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nemoir Lipo (məhlul 30 ml) adlı məhsul dəmir və fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Neo Entelakt	məhlul	200 ml	Fraxinus ornus leaf standardised extract for 5% chlorogenic acid – 5 mg, Lactulose liquid - 3000 mg	Sorbitol solution 70% (E 420), Glycerin vegetable (E 422), Potassium sorbate (E 202), Sodium benzoate (E 211), Propylene glycol (1520), Purified water.	Pharmex Rom Industry S.R.L	Rumıniya	23.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Neo Entelakt (məhlul 200 ml) adlı məhsul bağırsaq peristaltikasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdefəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Neodoksin	Kapsul	3 x 10	Cytidine-5 Monophosphate Disodium salt - 100 mg, Uridine-5 Monophosphate - 100 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 6 mg, Vitamin B1 (as Thiamine hydrochloride) - 5 mg, Vitamin B12 (as Cyanocobalamin) - 1.5 mcg	Cornstarch, Natural gelatin	Aspar İlaç, Kosmetik Gıda Sanayi A.Ş.	Türkiyə	09.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Neodoksin (kapsul № 30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdefəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Nessen	Şərbət	150 ml	Vitamin C (as Acorbic acid) - 40 mg, Vitamin B1 (as Thiamine hydrochloride) - 0.6 mg, Vitamin B2 (as Riboflavin) - 0.8 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 1 mg, Vitamin B9 (as Folic acid) - 0.2 mg, Vitamin B12 (as Cyanocobalamin) - 1 mcg, Vitamin A (as Retinol acetate) - 0.4 mg, Vitamin E (as D-alpha-tocopherol acetate) – 7 mg, Vitamin D (as Cholecalciferol) - 3 mcg	Potassium sorbate, Sodium benzoate, Flavouring, Purified water	DSZ Doğal Sağlq Gıda ve Kozmetik Ürünleri; qablaşdırılıb FITOLAB MMC (Azərbaycan Respublikası)	Türkiyə	03.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nessen (şərbət, 150 ml) adlı məhsul bəzi vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də mənəfəsli deyil. Qeyd: İstifadə qaydası rəyə uyğun olaraq göstərilir.
Nevrotik	Kapsul	3 x 10	Uridine-5 Monophosphate - 100 mg, Folic acid - 50 mcg, Vitamin B12 (Cyanocobalamin) - 0.75 mcg	Cornstarch, Natural gelatin	Aspar İlaç, Kozmetik Gıda Sənayi A.Ş.	Türkiyə	14.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nevrotik (kapsul № 30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə də mənəfəsli deyil. Qeyd: Yaş həddi rəyə uyğun olaraq göstərilir.
Noogam B6	Daxilə qəbul üçün məhlul-damcı	50 ml	Gamma-aminobutyric acid - 1250 mg, Glycine - 1000 mg, Vitamin B6 - 20 mg, Pantothenic acid (Vitamin B5) - 35 mg, Inositol (Vitamin B8) - 3000 mg	Citric acid, Potassium sorbate, Glucose-fructose, Xanthan gum, Purified water	Pharmanor İlaç Sənayi Ticaret Limited Şirketi	Türkiyə	09.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Noogam B6 (daxilə qəbul üçün məhlul-damcı, 50 ml) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə də mənəfəsli deyil.
Novarest Kids	Şərbət	150 ml	Melissa flowers and leaves (Melissa officinalis L.) glycerin extract – 66.6 mg, Melissa leaves (Melissa officinalis L.) fluid extract – 66.6 mg, Chamomile flowers (Chamomilla recutita L.) glycerin extract – 66.6 mg, Magnesium chloride - 175 mg (of which Magnesium 21 mg), Vitamin B6 - 2 mg, Vitamin B2 - 1 mg, Vitamin C - 50 mg	Glucose syrup, Water, Flavouring, Potassium sorbate, Sodium benzoate	Gricar Chemical S.R.L.	İtaliya	04.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən NOVAREST KIDS, (şərbət 150 ml) adlı məhsul MSS fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə də mənəfəsli deyil.
Novophane	Kapsul	3 x 20	Cystine - 200 mg, Methionine - 200 mg, Arginine - 10 mg, Vitamin C - 60 mg, Vitamin E - 10 mg ET, Vitamin B5 - 6 mg, Vitamin B6 - 1.4 mg, Vitamin B2 - 1.6 mg, Vitamin B3 - 16 mg, Biotin - 450 mcg, Iron - 12.5 mg, Zinc - 10 mg, Magnesium - 57 mg, Copper - 0.15 mg, Horsetail extract - 50 mg	Bulking agent: Dicalcium phosphate, Mono and diglycerides of fatty acids, Plant-based capsule: Hypromellose, Sodium copper chlorophyllin	PHYTEO LABORATOIRE (ACM Laboratoire Dermatologique üçün)	Fransa	15.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Novophane (kapsul, №60) adlı məhsul saç və dirnaqların möhkəmləndirilməsi üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə də mənəfəsli deyil.
Nurefor	Şərbət	100 ml	Humulus lupulus flowers (strobile) extract – 1.6 ml, Arctostaphylos uva-ursi leaf extract - 2.8 ml, Betula pendula leaf extract – 2.8 ml, Zea mays cornsilk extract – 1.6 ml, Foeniculum vulgare fruit extract – 0.6 ml, Cuminum cyminum fruit extract – 0.6 ml	Purified water, Sucrose, Sodium benzoate	Biyarı Products MMC	Azərbaycan	10.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nurefor (şərbət 100 ml) adlı məhsul sidik-ifrazat sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə də mənəfəsli deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Nutraxin Vitamin Mix for kids	daxilə qəbul üçün məhlul	25ml x 7			BİOTA Bitkisel İlaç Ve Kozmetik Laboratuvarları A.Ş	Türkiyə	04.03.2022	Xitam verilən müraciətlər	<p>"Veysələoğlu MMC" tərəfindən göndərilmiş 15.11.2021-ci il tarixli məktuba cavab olaraq bildiririk ki, Türkiyənin "Biota Bitkisel İlaç Ve Kozmetik Laboratuvarları A.Ş" şirkətinin istehsalı olan Nutraxin Vitamin Mix for kids (daxilə qəbul üçün məhlul 25 ml, №7) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə keçirilmiş müvafiq ekspertiza zamanı aşağıdakı çatışmazlıqlar aşkar olunmuşdur: □</p> <p>-Məhsulun buraxılış forması daxilə qəbul üçün məhlul olsa da, tərkibə aid sənəddə miqdar tablətinə göstərilmişdir</p> <p>-Məhsulun tərkibə aid sənəddə bitki komponentlərinin növləri və beynəlxalq elmi adları, həmçinin istifadə olunan xammalı göstərilmişdir</p> <p>-Məhsulun tərkibindəki bitki komponentlərinin istifadəsi 18 yaşdan yuxarı şəxslər üçün tövsiyə olunur. 4-10 yaş arası istifadə üçün müvafiq klinik tədqiqatlar təqdim olunmalıdır</p> <p>Məhsula dair rəy verilməsi üçün yuxarıda qeyd edilən çatışmazlıqların aradan qaldırılması və müvafiq sənədlərin AEM-ə təqdim edilməsi zəruridir.</p>
Nutricomp D	məhlul	500 ml	Water - 83 g, Starch - 12 g, Milk protein - 3.5 g, Sunflower oil - 2.4 g, Soy protein - 1.2 g, Resistant starch - 0.75 g, Fish oil - 0.65 g, Inulin - 0.48 g, Soy fibre - 0.40 g, Wheat dextrin - 0.36 g, Rapeseed oil - 0.29 g, Tri calcium citrate x 4 H2O - 0.10 g, Tri potassium citrate x 4 H2O - 0.23 g, Pectin - 0.16 g, Dipotassium phosphate - 0.15 g, Tri sodium citrate x 2 H2O - 0.15 g, Cellulose - 0.14 g, Sodium chloride - 0.13 g, Choline chloride - 40 mg, Magnesium carbonate x 5 H2O - 73 mg, Beta-carotene (1% on carrier) (Beta-carotene - 0.1 mg) - 10 mg, L-Ascorbic acid - 10 mg, DL-alpha tocopheryl acetate (50% on carrier) (Vitamin E acetate - 2.3 mg) - 4.5 mg, Ferrous (II) sulphate - 2.6 mg, Zinc sulphate x H2O - 3.3 mg, Nicotinamide - 1.8 mg, Manganese (II) chloride x H2O - 0.59 mg, Retinyl acetate (11.5% on carrier) (Vitamin A acetate - 0.106 mg) - 0.92 mg, Calcium D-pantothenate - 0.65 mg, Cholecalciferol (0.25% on carrier) (Vitamin D - 1.0 mcg) - 0.40 mg, Copper (II) sulphate x 5 H2O - 0.59 mg, Cyanocobalamin (0.1% on carrier) (Vitamin B12 - 0.30 mcg) - 0.30 mg, Sodium fluoride - 0.22 mg, Pyridoxine hydrochloride - 0.24 mg, Phylloquinone (5% on carrier) (Vitamin K - 7 mcg) - 0.14 mg, Thiamine mononitrate - 0.25 mg, Riboflavin - 0.20 mg, Chromium (III) chloride x 6 H2O - 51 mcg, Folic acid - 30 mcg, Potassium iodide - 17 mcg, Sodium molybdate x 2 H2O - 25 mcg, Sodium selenite - 15 mcg, Biotin - 5 mcg	Soy lecithin, Mono and diglycerides of fatty acids	B.Braun Melsungen AG	Almaniya	02.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nutricomp D (məhlul, 500 ml) (Seriya: 2142770559, İstehsal tarixi: 24.10.2021, Son istifadə tarixi: 23.04.2023) adlı məhsul xüsusi tibbi məqsədlər üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Nutricomp Standart Neutral	məhlul	500 ml	Fat (Saturated fatty acids - 0.98 g, MCT - 0.5 g, Monounsaturated fatty acids - 0.54 g, Polyunsaturated fatty acids - 1.6 g, Omega-3 fatty acids (EPA - 0.03 g, DHA - 0.02 g) - 0.26 g) - 3.3 g, Carbohydrates (Sugar - 0.44 g, Lactose - 0.005 g) - 14 g, Protein - 3.8 g, Salt - 0.25 g, Na - 100 mg, K - 150 mg, Ca - 75 mg, Mg - 20 mg, P - 65 mg, Cl - 100 mg, Fe - 1.2 mg, Zn - 1.2 mg, Cu - 150 mcg, I - 13 mcg, Cr - 7 mcg, F - 0.10 mg, Mn - 0.20 mg, Mo - 10 mcg, Se - 7 mcg, Vitamin A - 90 mcg, Vitamin D - 1 mcg, Vitamin E - 1.5 mg, Vitamin K - 7 mcg, Vitamin B1 - 0.2 mg, Vitamin B2 - 0.2 mg, Vitamin B6 - 0.2 mg, Vitamin B12 - 0.3 mcg, Vitamin C - 10 mg, Niacin - 1.8 mg, Folic acid - 30 mcg, Pantothenic acid - 0.60 mg, Biotin - 5.0 mcg, Choline - 30 mg, Beta-carotene - 0.10 mg	Water, Maltodextrine	B.Braun Melsungen AG	Almaniya	03.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nutricomp Standart Neutral (məhlul, 500 ml) (Seriya:2147370583, İstehsal tarixi: 24.11.2021, Son istifadə tarixi: 23.05.2023) adlı məhsul xüsusi tibbi məqsədlər üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Ofton	Şərbət	150 ml	Phosphatidylserine - 50 mg, L-Glutamine - 50 mg, Phosphatidylcholine - 20 mg, Lecithin - 20 mg, L-Arginine L-Aspartate - 100 mg	Deionized water, Xanthan gum, Citric acid, Sucralose, Sodium benzoate, Potassium sorbate, Raspberry flavor	Aspar İlaç, Kosmetik Gıda Sanayi A.Ş.	Türkiyə	02.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ofton (şərbət 150 ml) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Oksivit	Kapsul	3 x 10	Biotin- 25 mcg,Vitamn B2(Riboflavin)- 2, 2 mg,Vitamin B3(Niacin)-20 mg,Vitamin B6(Pyridoxine)-3 mg,Vitamin B12(Cyanocobalamin)-2 mcg	Starch, Silicon dioxide	Farmakom PTF MMC	Ukrayna	28.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən OKSIVIT(kapsul № 30)adlı məhsul B qrupu vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Omega 3 Multi Nemo	jelatin kapsullar	6 x 10	Total Omega-3, fish oil - 500 mg (EPA - 180 mg, DHA - 120 mg), Vitamin E - 5 mg	Beef gelatin, Glycerine E 422, Sorbitol, Aqua	Farmakom PTF MMC	Ukrayna	11.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Omega 3 Multi Nemo (jelatin kapsul, №60) adlı məhsul omega-3 tipli yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır, məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Omegavit Junior	Şərbət	150ml	Fish oil - 1000 mg, EPA - 180 mg, DHA - 120 mg, Vitamin A (as Retinol Acetate) - 1.5 mg, Vitamin E (as D-alpha-tocopherol acetate) - 15 mg, Vitamin D (as Cholecalciferol) - 200 IU, Zinc (as Zinc Citrate) - 5 mg	Glycerol, Xanthan Gum, Citric acid, Orange flavor, Deionized water, Sugar, Sodium benzoate, BHT, Sodium saccharine	Pharmanor İlaç Sanayi Ticaret Limited Şirketi	Türkiyə	10.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nomifish (şərbət, 150 ml) adlı məhsul vitamin, mineral və omega 3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə edilən BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
OptoFresh® Ecto	Göz üçün damcı	10 x 0.5ml	Ectoine - 10.000mg, Boric Acid - 3.500mg, Sodium Borate Decahydrate - 0.950mg, Panthenol 75% - 6.665mg, Sodium Hyaluronate - 0.500mg, Water For Injection - 478.385mg	Ayrı geyd edilməyib	Ioulia and İrene Tseti Pharmaceutical Laboratories S.A., İntermed S.A.	Yunanistan	30.03.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "OptoFresh® Ecto, göz üçün damcı, 0.5ml plastik flakonda N10" adlı məhsul allergik konyuktivitinin müalicəsində köməkçi vasitə kimi istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Ornoflex	toz	213q	Hydrolysed collagen - 5000 mg, Glucosamine Sulphate 2KCl - 500 mg, Chondroitin sulphate - 500 mg, Methylsulfonylmethane (MSM) - 400 mg, Devil's claw extract (Harpagophytum procumbens) - 50 mg, Bamboo extract (Bambusa vulgaris) - 150 mg, Horsetail extract (Equisetum arvense) - 100 mg, Vitamin C - 15 mg	Lemon flaovuring, Citric acid, Sucralose, Lecithin	SIA "Primea"	Latviya	04.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ornoflex (toz, şaşədə № 30) adlı məhsul dayaq - hərəkət sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Osteocare Fizz / Osteokea Fizz	Fışıldayan tablet	1	Calcium (as Calcium carbonate powder - 1110 mg) - 400 mg, Magnesium (as Magnesium oxide - 100 mg) - 60 mg, Manganese (as Manganese sulphate monohydrate - 2.4 mg) - 0.75 mg, Zinc (as Zinc sulphate heptahydrate -22.2 mg) - 5 mg, Copper (as Copper sulphate dried - 1.4 mg) - 0.5 mg, Selenium (as Sodium selenite Anhydrous - 55.3 mcg) - 25 mcg, Vitamin C (as Ascorbic acid (Vitamin C) - 60 mg)- 60 mg, Vitamin D3 (as Vitamin D3 100 CWS/AM (100.000 IU/g) - 4 mg) - 10 mcg\	Citric acid, Sorbitol, Sodium bicarbonate, Natural orange flavour, Starch, Redbeet powder, Lemon flavour, Sucralose, Apricot flavour, Rivoflavin 5 phosphate sodium	Thompson and Capper Ltd (Vitabiotics Ltd üçün)	Böyük Britaniya	29.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Osteocare Fizz / Osteokea Fizz (tablet, №20) adlı məhsul bəzi vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.



Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Osteoforex	Tablet	3 x 10	Calcium lactate – 400 mg (equivalent as elemental Calcium – 74 mg), Calcium phosphate (dibasic) dehydrate – 860 mg (equivalent as elemental Calcium – 200 mg, as elemental Phosphorus – 155 mg), Magnesium hydroxide – 150 mg (equivalent as elemental Magnesium – 62 mg), Cholecalciferol - 250 IU, Zinc Sulphate - 44.3 mg (equivalent as elemental Zinc – 10 mg), Copper Gluconate – 10.7 mg (equivalent as elemental Copper – 1.5 mg), Menaquinone-4 (Vitamin K2) – 70 mcg	Lactose, Titanium dioxide, Sorbitol, Starch, Polyvinyl Pyrrolidone, Polyviol, Talc, Polyethylene Glycol, Magnesium Stearate, Silicon Dioxide	Maximum Sağlık Ürünleri San ve Tic Ltd Şti	Türkiye	15.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Osteoforex (tablet, № 30) adlı məhsul bəzi vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də məhsul vasitəsi deyil. QEYD: Nəzərinizə çatdırırıq ki, artıq 2021-ci ildən Avropa Qida Təhlükəsizliyi Agentliyi (EFSA) müvafiq tədqiqatlar nəticəsi əsasında bioloji fəallığa malik qida əlavələrin tərkibində adı çəkilən məhsulun hazırlanmasında istifadə olunan Titanium dioksid (E 171) köməkçi maddəsinin istifadə olmasının insan orqanizmi üçün təhlükəsiz hesab etmir ( <a href="https://www.efsa.europa.eu/en/efsajournal/pub/6585">https://www.efsa.europa.eu/en/efsajournal/pub/6585</a> ). Bunu məhsulun gələcək idxalı üçün istehsal zamanı nəzərə almağınız zəruridir!
Osteohard	Tablet	2 x 15	Calcium (from Calcium carbonate) - 600 mg, Zinc (from Zinc oxide) - 10 mg, Vitamin K1 (Phytomenadione) - 50 mcg, Vitamin D3 (Cholecalciferol) - 5 mcg	Sodium carboxymethyl cellulose, Microcrystalline cellulose, Magnesium salts of fatty acids, Coating (Hydroxypropyl methylcellulose, Titanium dioxide, PEG, Cellulose, Talc, Polysorbate 80)	SIA "Primea"	Latviya	05.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Osteohard (tablet №30) adlı məhsul kalsium və D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də məhsul vasitəsi deyil. QEYD: Nəzərinizə çatdırırıq ki, artıq 2021-ci ildən Avropa Qida Təhlükəsizliyi Agentliyi (EFSA) müvafiq tədqiqatlar nəticəsi əsasında bioloji fəallığa malik qida əlavələrin tərkibində adı çəkilən məhsulun hazırlanmasında istifadə olunan Titanium dioksid (E 171) köməkçi maddəsinin istifadə olmasının insan orqanizmi üçün təhlükəsiz hesab etmir ( <a href="https://www.efsa.europa.eu/en/efsajournal/pub/6585">https://www.efsa.europa.eu/en/efsajournal/pub/6585</a> ). Bunu məhsulun gələcək idxalı üçün istehsal zamanı nəzərə almağınız zəruridir!
Otacı Pastil Adayı	Sorma Pastil	2 x 12	Menthol - 5 mg, Eucalyptol - 1.25 mg, Camphor - 0.01 mg, Thymol - 0.01 mg	Sucrose, Glucose (liquid), Mentha piperita leaves, Glycyrrhiza glabra rhizome, Glycerol monostearate, Salvia triloba leaves, Citric acid, Oleum Salvia triloba, Oleum Anisi, Oleum Origanı.	Kurtsan İlaçları A.Ş	Türkiye	17.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Otacı Pastil Adayı (sorma pastil № 24) adlı məhsul (Seriya nömrəsi: 250101, istehsal tarixi: 01.11.2022, son istifadə tarixi: 01.11.2025) soyuqdayma və öskürək zamanı qidani bioloji fəal maddələrlə zənginləşdirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Otacı Pastil Diet Oka Mentol	Sorma Pastil	2 x 12	Menthol - 6.5 mg, Eucalyptol - 1.63 mg, Camphor - 0.005 mg, Thymol - 0.005 mg	Aspartam, Isomalt, Glycerolmonostearate, Verbascum phlomoides extrade, Extract of Althea officinalis flower, Extract of Tussilago farfara flower, Citric acid, Oleum anisi, Thyme oil	Kurtsan İlaçları A.Ş	Türkiye	05.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Otacı Pastil Diet Oka Mentol (sorma pastil № 24) adlı məhsul (Seriya nömrəsi: 250102, istehsal tarixi: 01.01.2022, son istifadə tarixi: 01.01.2025) soyuqdayma və öskürək zamanı şəkərə məhdudiyətli olanlar üçün köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstəriləmkə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Otacı Pastil Portaqal	Sorma Pastil	2 x 12	Ascorbic acid - 7.5 mg; Propolis- 0,0075 mg.	Saccharose, Liquid Glucose, Citric acid, Orange aroma, Mint oil, Glyceril monostearate, Beta carotene	Kurtsan İlaçları A.Ş	Türkiyə	17.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Otacı Pastil Oka Portaqal(sorma pastil № 24) adlı məhsul (Seriya nömrəsi: 250101 , istehsal tarixi: 01.01.2022, son istifadə tarixi: 01.01.2025) immunsistemin fəaliyyətini yaxşılaşdırın vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Otacı Pastisin Çocuk	sorma tablet	2 x 12	Ascorbic acid (Vitamin C) - 7.5 mg	Isomalt, Menthol, Mixed fruit flavor, Glyceril monostearate, Citric acid, Mint oil, Carmoisine Edicol, Sunset yellow	Kurtsan İlaçları A.Ş	Türkiyə	15.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Otacı Pastisin Çocuk (sorma tablet, № 24, Seriya nömrəsi: 250102, istehsal tarixi: 01.01.2022, son istifadə tarixi: 01.01.2025) adlı məhsul C vitaminin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Palmoni	Şərbət	120 ml	Plantago (Plantago major) leaf liquid extract – 1 ml, Althaea officinalis root liquid extract - 1 ml, Mallow (Malva sylvestris) flower and leaf liquid extract – 0.5 ml, Thyme (Thymus vulgaris) herb liquid extract – 0.5 ml, Mentha piperita leaf liquid extract - 0.5 ml, Oregano (Origanum vulgare) herb liquid extract – 0.5 ml	Sucrose, Sodium benzoate, Raspberry soft juice, Citric acid, Glycerol, Potassium sorbate, Xanthan gum, Purified water	"Bəyaz Flora" MMC	Azərbaycan	03.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Palmoni (şərbət, 120 ml) adlı məhsul yuxarı tənəffüs yollarının fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Para-ACC	toz	1	N-acetylcysteine- 250 mg, Thymus serpyllum leaf extract - 60 mg, Althaea officinalis leaf extract - 25 mg	Cranberry concentrate, Stevia extract, Oligofructose	Saşera-Med MMC	Rusiya	28.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Para-ACC (toz, №30 saşə ) adlı məhsul tənəffüs sistemi fəaliyyətini yaxşılaşdırmaq və öskürəyi yüngülləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: a) İstifadə dozası rəyə uyğun göstərilis in. b) Qablaşdırma üzərində istifadə sahəsi və göstərişləri rəyə uyğun qeyd olunsun.
Parvulex	Softgel kapsul	3 x 10	Fish oil (Omega - 3 - 129.3 mg, EPA - 66.5 mg, DHA - 44.3 mg) - 369.565 mg, Thiamine HCL (Vitamin B1 - 1.4 mg) - 1.873 mg, Riboflavin (Vitamin B2) - 1.4 mg, Vitamin B3 (Niacinamide) - 16 mg, Calcium-D-pantothenate (Vitamin B5 - 6 mg) - 6.522 mg, Pyridoxine HCL (Vitamin B6 - 1.8 mg) - 2.188 mg, Vitamin B7 (Biotin) - 0.035 mg, Cyanocobalamine (Vitamin B12) - 2.5 mcg, Vitamin B9 (Folic acid) - 0.4 mg, Vitamin C (Ascorbic acid) - 50 mg, Cholecalciferol (active Vitamin D3 - 5 mcg) - 0.2 mg, Zinc sulphate monohydrate (Zinc -10 mg) - 27.45 mg, Ferrous fumarate (Iron - 17 mg) - 51.72 mg, Potassium iodide (Iodine - 150 mcg) - 0.196 mg, Sodium Selenite (Selenium - 55 mcg) - 0.12 mg	Deionized water, Gelatin (Bovine gelatin), Sunflower seed oil, Glycerin (E 422), Lemon peel oil, Silicon dioxide (E 551), Beeswax white (E 901), Tocopherol-rich extract (E 306), Iron oxide (red)(E172), Iron oxide (black)(E 172)	Vefa İlaç San. və Tic. A.Ş	Türkiyə	05.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Parvulex (kapsul, №30) adlı məhsul doymamış yağ turşularının, vitamin və mineraların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkcı maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Pentakard	Kapsul	3 x 10	L-Carnitine tartrate - 400 mg, Coenzyme Q10 - 40 mg, Quercetin - 20 mg, Crataegus monogyna fruit dry extract - 20 mg	Corn strach, Gelatin	Aspar İlaç, Kozmetik Gıda Sanayi A.Ş.	Türkiyə	02.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Pentakard (kapsul, №30) adlı məhsul metabolik prosesləri tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Polidoza	Kapsul	1	Trypsin - 10 mg (360 EAU), Chymotrypsin - 2 mg (300 EAU), Serratiopeptidaza - 60 mg (120000 IU/g), Pancreatin - 150 mg	Calcium stearate, Microcrystalline cellulose, Lactose, Sorbitol, Gelatin	Pharmanor İlaç Sanayi Ticaret Limited Şirketi	Türkiyə	02.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Polidoza (kapsul № 30) adlı məhsul həzm sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Polivit	balzam	100 ml	Grape juice concentrate – 44 g, Infusion of plant materials: Aronia melanocarpa fruit and Rosa canina fruit – 67.82 g, Concentrate Walnut (Juglans regia fruit) milk ripeness – 3.41 g, Walnut extract (Juglans regia fruit) – 0.24 g, Aronia melanocarpa fruit extract – 0.025 g, Vitamin C(L-Ascorbic acid) – 0.063 g, Sorbic acid – 0.058 g, Rosa canina fruit extract (Rosehip extract) – 0.025 g	ayrıca göstərilməmişdir	Litoral Universitet Innovasiya Şirketi	Rusiya	16.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Polivit (balzam 100ml) (Seriya nömrəsi: 0098; İstehsal tarixi: 01.12.2021; Son istifadə tarixi: 01.12.2023)adlı məhsul immunitet sistemini fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Pratroz	Kapsul	4 X 10	Colorless capsule: Comarum palustre root extract – 50 mg, Salix alba bark extract - 10 mg, Laurus nobilis leaf extract – 10 mg, Juglans regia peel extract – 10 mg, Vaccinium vitis idaea fruit extract – 10 mg, Melissa officinalis leaf extract – 10 mg, Hyaluronic acid – 50 mg, Glucosamine hydrochloride – 100 mg; Color capsule: Hypericum perforatum herb extract – 10 mg, Castanea sativa fruit extract – 10 mg, Plantago major leaf extract – 10 mg, Rosa canina fruit extract – 10 mg, Castoreum – 20 mg, Zingiber officinale root extract – 10 mg, Chondroitin sulfate – 200 mg, Mumijo – 20 mg	Hydroxypropyl Methylcellulose, Oligofructose	Saşera-Med MMC	Rusiya	09.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Pratroz (Kapsul №40) adlı məhsul dayaq-hərəkət sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Pre Vita sanol	Şərbət	250 ml			Reform Pharma İlaç Kimya Gıda Kozmetik Ticaret Sanayi Anonim Şirketi	Türkiyə	10.03.2022	Xitam verilən müraciətlər	"İTK MMC" tərəfindən göndərilmiş 31.01.2022-ci il tarixli məktuba cavab olaraq bildiririk ki, Türkiyənin "Reform Pharma İlaç Kimya Gıda Kozmetik Ticaret Sanayi Anonim Şirketi" şirkətinin istehsalı olan Pre Vita sanol (şərbət 250 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı məhsulun PH-ı 3.89 (4.0 - 6.0) olaraq aşkar edilmişdir. Bu da normativ sənədlərdə qeyd edilən göstəriciyə uyğun deyil. Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsəduyğun hesab olunmur.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Pregge-Life	Tablet	2 x 15	Vitamin D3 as Colicalciferol- 0,01 mg; Vitamin E Vitamin E Acetate- 4 mg; Vitamin C as Ascorbic acid- 70 mg; Vitamin B1 as Thiamine HCl- 3 mg;Vitamin B2 as Riboflavin-2 mg; Vitamin B3 as Nicotinamide- 20 mg; Vitamin B6 as Pyridoxine HCl- 6 mg; Folic Acid- 400 mcg; Vitamin B12 as Cyanocobalamin- 0,006 mg; Vitamin K as Menaquinone- 0,07 mg; Iron as Sulphate- 17 mg; Selenium as Sodium Selenite- 0,03 mg; Magnesium as Oxide- 150 mg; Zinc as Sulphate- 15 mg; Iodine as Potassium Iodide- 0,15 mg; Biotin- 0,15 mg; Copper as Sulphate- 1 mg; Pantothenic Acid -6 mg; Mixed Carotenoids- 2 mg.	Avicel PH 102 ,PVP K 30, Primogel, Magnesium stearate, HPMC -E5, PEG 6000,Talcum powder,Eudragit L-100, Pink color	Nutrabiocotics Nutritional Life Science	Pakistan	23.02.2022	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Pregge-Life (tablet, №30) adlı məhsul hamilə qadınlar üçün vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p> <p>Qeyd: Məhsulun qablaşmasının üzərində və istifadə üzrə təlimatda köməkçi maddələr içərisində Titanium dioxide(E 171) göstərilirdi üçün, nəzərinizə çatdırırıq ki, 2021- ci ildən Avropa Qida Təhlükəsizliyi Agentliyi (EFSA) müvafiq tədqiqatlar nəticələri əsasında bioloji fəallığa malik qida əlavələrin tərkibində onun istifadə olmasının insan orqanizmi üçün təhlükəsiz hesab etmir(<a href="https://www.efsa.europa.eu/en/efsajournal/pub/6585">https://www.efsa.europa.eu/en/efsajournal/pub/6585</a>). Bunu məhsulun gələcək idxalı üçün istehsal zamanı nəzərə almağınız zəruridir!</p>
Priyas Forte	məhlul	120 ml	GABA (Gamma aminobutyric acid) - 100 mg, Glycine - 50 mg, Ginkgo biloba leaf dry extract – 40 mg, Folic acid (Vitamin B9) – 50 mcg, Riboflavin 5-phosphate sodium – 1 mg (Vitamin B2 – 0.73 mg), Niacine (Vitamin B3) – 11 mg, Pyridoxine hydrochloride – 0.9 mg (Vitamin B6 – 0.74 mg), Vitamin B12 (Cyanocobalamin) – 1 mcg	Deionized water, Raspberry flavour, Xanthan gum, Potassium sorbate, Sorbitol	Vitamin Grup İlaç Makina Kozmetik Bitkisel və Tərım Ürünleri Gıda Turizm İth. İhr. San və Tic. Ltd. Şti	Türkiyə	09.03.2022	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Priyas forte (məhlul 120 ml) adlı məhsul beyin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p>
Probien	Damcı	10 ml	Lactobacillus rhamnosus – 730 million CFU, Lactobacillus acidophilus – 120 million CFU, Bifidobacterium longum – 100 million CFU, Lactobacillus reuteri – 50 million CFU	Soy oil, Sunflower oil, Alfa-tocopherols (E307)	Fortex Nutraceuticals Ltd.	Bolqarıstan	15.03.2022	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Probien (məhlul 10 ml №1) adlı məhsul bağırsağ mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p>
Propolis fito	oral sprej	30 ml	15% extract of Propolis in propylene glycol- 20.000 g, Honey - 0.800 g, Menthol - 0.003 g	potassium sorbate, vegetable glycerol, purified water	Fitofarm Plus DOO	Makedoniya	29.03.2022	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Propolis Fito (oral sprej, 30 ml) (Seriya nömrəsi:2110002; İstehsal tarixi: 27.10.2021; Son istifadə tarixi: 27.10.2026) adlı məhsul yuxarı tənəffüs yollarının funksiyasını yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p>
Prorensol	Kapsul	1	Arctostaphylos uva-ursi leaf dry extract - 45 mg, Equisetum arvense herb dry extract - 90 mg, Zea mays fringe dry extract - 75 mg, Calendula officinalis flower dry extract - 25 mg, Foeniculum vulgare fruit powder - 30 mg, Anisum vulgare fruit powder - 30 mg	Corn starch, Capsule composition: Gelatin, Glycerine, Water	Herba Flora MMC	Azərbaycan	28.03.2022	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Prorensol (kapsul №30) adlı məhsul sidik-İfrazat sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p> <p>Qeyd: İstifadə sahəsi rəyə uyğun göstərilisən.</p>

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Prostatin	Yumşaq gel kapsullar	3 x 10	Pumpkin seed oil- 250 mg; Saw palmetto fruits dry extract- 200 mg; Bee Pollen- 50 mg; L-arginine -80 mg; Vitamin E (as dl-alpha-tocopheryl acetate) 36 mg; Zinc oxide -25 mg; Selenium(as Sodium selenite)- 30 mcg.	Natural gelatin, Sunflower oil	İlaçsan Medikal Sanayi ve Dış Ticaret Limited Şirketi	Türkiyə	17.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən prosta (yumşaq gel kapsul, № 30) adlı məhsul prostat vəzinin fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Protesol	Kapsul	3 x 10	Serratiopeptidase- 20 mg, Selenium(as sodium selenite)-50 mcg	microcrystalline cellulose(E460), magnesium stearate(E470b), silicon dioxide(E551), hard capsule(gelatin, titanium dioxide(E171), iron oxide(E172))	Fortex Nutraceuticals Ltd.	Bolqarıstan	30.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Protesol (kapsul № 30) adlı məhsul müxtəlif mənşəli ödemlər zamanı qıdanı bioloji fəal maddələrlə zənginləşdirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. QEYD: Nəzərinizə çatdırırıq ki, artıq 2021- ci ildən Avropa Qida Təhlükəsizliyi Agentliyi (EFSA) müvafiq tədqiqatlar nəticəsi əsasında bioloji fəallığa malik qida əlavələrin tərkibində adı çəkilən məhsulun hazırlanmasında istifadə olunan Titanium dioxide (E 171) köməkçi maddəsinin istifadə olmasının insan orqanizmi üçün təhlükəsiz hesab etmir( <a href="https://www.efsa.europa.eu/en/efsajournal/pub/6585">https://www.efsa.europa.eu/en/efsajournal/pub/6585</a> ). Bunu məhsulun gələcək idxalı üçün istehsal zamanı nəzərə almağınız zərurətdir!
ProVit	Kapsul	1 x 30	1,3-1.6 Beta glucane - 250 mg, Retinol palmitate - 800 mcg, L-ascorbic acid - 120 mg, Cholecalciferol - 10 mcg, DL-alpha tocopherol - 40 mg, Thiamine hydrochloride - 5 mg, Riboflavin 5-phosphate sodium - 4 mg, Nicotinamide - 20 mg, Calcium D-pantothenate - 10 mg, Pyridoxine hydrochloride - 6 mg, Vitamin B9 (Folic acid) - 400 mcg, Cyanocobalamin - 9 mcg, Biotin - 70 mcg, Vitamin K1 - 50 mcg, Calcium carbonate - 120 mg, Iron gluconate - 20 mg, Magnesium sulfate - 100 mg, Potassium chloride - 40 mg, Zinc sulfate - 25 mg, Sodium selenite - 150 mcg, Potassium iodide - 150 mcg, Cooper gluconate - 2 mg, Sodium molybdate dihydrate - 90 mcg, Manganese sulfate monohydrate - 4 mg,	Amaranth seed powder, Oligofructose	Saşera-Med MMC	Rusiya	03.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən ProVit (kapsul, №30) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Prusun	Kapsul	3 x 10	Fish oil concentrate (EPA - 180 mg, DHA - 120 mg) - 1000 mg, Vitamin E (as D-alpha tocopherol) - 10 mg	Gelatin (from animals hides), Glycerol, Purified water	SIA "Primea"	Latviya	04.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Prusun (kapsul №30) adlı məhsul omega-3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkci maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Psoridin	qranul/ sprey	300 mq + 50 ml	<p>Narıncı rəngli qranul (300mq): Lycopodium clavatum seed and leaf extract – 60.0mq; Paeonia officinalis flower extract – 45.0mq; Hippophae rhamnoides fruit extract – 30.0mq; Ferula soongarica herba extract – 30.0mq; Centella asiatica leaf extract - 30.0mq; Camellia sinensis leaf extract - 30.0mq;□ Chlorrella extract - 30.0mq; Smilax excelsa root extract – 15.0mq; Castoreum extract – 15.0mq; Aluminium ammonium sulphate – 15.0mq□</p> <p>□</p> <p>Göy rəngli qranul (300mq): Herniaria glabra herba extract – 60.0mq; Quercus mongolica cortex extract – 30.0mq; Calendula officinalis flower extract – 30.0mq; Potentilla alba rhizomes extract – 30.0mq; Galium verum leaf extract – 30.0mq; Juglans regia septum extract – 30.0mq; Tilia sibirica flower extract – 30.0mq; Hypericum perforatum herba and flower extract – 15.0mq; Amaranthus caudatus seed extract – 15.0mq; Morus alba fruit extract – 15.0mq; Spirulina extract – 15.0mq□</p> <p>□</p> <p>Konsentrat (50ml): Cordyceps extract – 5.0mq; Velvet extract – 5.0mq; Linum usitatissimum seed extract – 5.0mq; Salvia sclarea herba extract – 5.0mq; Thuja occidentalis leaf extract – 2.0mq; Castanea sativa fruit extract – 2.0mq; Trifolium pratense flower extract – 2.0mq; Ginkgo biloba leaf extract – 2.0mq; Equisetum arvense herba extract – 1.5mq; Silybum marianum seed extract – 1.5mq; Betula Alba cortex extract – 1.5mq; Inonotus obliquus extract – 1.5mq; Ganoderma lucidum extract – 1.0mq; Morus alba fruit extract – 1.0mq; Cucurbita pepo seed extract – 1.0mq; Arctium lappa root extract – 1.0mq; Humulus lupulus cones extract – 1.0mq; Ribes uva-crispa fruit extract – 1.0mq; Schinziophyton rautanenii seed extract – 1.0mq; Cistus salviifolius leaf extract – 1.0mq; Carthamus tinctorius flower extract – 1.0mq; Abies sibirica hydrolate – 1.0mq; Juniperus communis hydrolate – 1.0mq; Fagopyrum esculentum herba extract – 1.0mq; Corylus avellana fruit extract – 1.0mq;</p>	Ayrı geyd edilməyib	Saşera-Med MMC	Rusiya	15.03.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Psoridin, 300mq qranul N20/konsentrat 50ml", adlı məhsul dərinin psoriatik pozuntuları və epitel hüceyrələrin pozuntuları zamanı istifadə olunan kosmetik vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Pulmobronx	Şərbət	100 ml	Marshmallow (Althaea officinalis L.) root liquid extract – 1 ml, Plantago (Plantago major) leaf liquid extract – 1 ml, Mallow (Malva sylvestris) flowers and leaf liquid extract – 1 ml, Thyme (Thymus vulgaris) herb liquid extract – 0.5 ml, Oregano (Origanum vulgare) herb liquid extract – 0.5 ml, Ascorbic acid – 20 mg	Sucrose, Raspberry soft juice, Sodium benzoate, Potassium sorbate, Glycerol, Citric acid, Xanthan gum, Purified water	"Beyaz Flora" MMC	Azərbaycan	10.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Pulmobronx (şərbət, 100 ml) adlı məhsul yuxarı tənəffüs yollarının fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Pulmolor	Şərbət	100 ml	Thymus vulgaris herb extract - 12 ml, Althaea officinalis root extract - 7 ml, Plantago major leaf extract - 7 ml, Foeniculum vulgare fruit extract - 3 ml.	Xanthan gum, Glycerol, Sodium saccharine, Potassium sorbate, Citric acid, Cherry flavor	Honor İlaç Sənaye və Ticarət Limited Şirkət	Türkiyə	10.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Pulmolor (şərbət, 100 ml) adlı məhsul öskürək zamanı bəlgəmin ifrazını artırmaq və tənəffüs orqanlarının fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Pulmon T	Şərbət	100 ml	Althaea officinalis root liquid extract – 1 ml; Plantago major leaf liquid extract – 1 ml; Malva sylvestris flowers and leaf liquid extract – 1 ml; Thymus vulgaris herb liquid extract – 1 ml; Origanum vulgare herb liquid extract – 1 ml; Ascorbic acid – 40 mg.	Sucrose, Raspberry concentrate of juice, Sodium benzoate, Potassium sorbate, Glycerol, Citric acid, Xanthomonas campestris, Purified water	"Beyaz Flora" MMC	Azərbaycan	30.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən PULMON T (şərbət, 100 ml) adlı məhsul bəlgəm ifrazını asanlaşdırmaq və tənəffüs sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapiylik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: İstifadə sahəsi və qəbul qaydaları rəyə uyğun olaraq göstərilir.
Pure Creatine	toz	600 q	Creatine monohydrate - 100 g (of which Creatine - 88 g)	yoxdur	Anona GmbH (for Weider Germany GmbH)	Almaniya	29.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Pure Creatine (toz 600 g) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin gündəlik dozaları istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Qaytamin	Kapsul	3 x 10	Gamma Amino Butyric Acid- 150 mg; Glycine- 100 mg; Choline Alfoscerate Hydrate- 80 mg, Magnesium Citrate- 60 mg, L- Glutamine- 50 mg; Hypericum Perforatum herb dry extract- 50 mg; Lecithin- 50 mg; Ginkgo biloba leaf dry extract- 40 mg; Alpha Lipoic Acid- 30 mg; Vitamin B6( as Pyridoxine hydrochloride)-1, 6 mg; Folic Acid 150 mcg.	Corn Starch; Natural Gelatin (capsula shell)	Aspar İlaç, Kosmetik Gıda Sanayi A.Ş.	Türkiyə	16.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Qaytamin (kapsul № 30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapiylik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Renalis	Kapsul	1	Vaccinium oxycococcus fruit dry extract - 50 mg, Taraxacum officinale root dry extract - 50 mg, Equisetum arvense herb dry extract - 50 mg, Polygonum aviculare herb dry extract - 50 mg, Rosa canina fruit dry extract - 50 mg, Betula pendula leaf dry extract - 50 mg, Mentha piperita leaf dry extract - 50 mg, Zea mays silk dry extract - 30 mg, Sodium citrate - 15 mg, Potassium citrate - 15 mg	Corn starch, Magnesium stearate, Silicon dioxide, Natural gelatin	"Beyaz Flora" MMC	Azərbaycan	30.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Renalis (kapsul, №30) adlı məhsul sidik ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapiylik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Renosist	Tablet	3 x 10	Common bean (Phaseolus vulgaris) seed powder - 78 mg, Birch (Betula pendula Roth) leaves dry extract tit.2.5% in total flavonoids – 70 mg, Lingonberry (Vaccinium vitis-idaea L.) fruit powder - 66 mg, Rosemary (Rosmarinus officinalis L.) leaves powder - 30 mg, Horsetail (Equisetum arvense L.) herb dry extract tit.1% in silica - 25 mg	Dibasic calcium phosphate, Microcrystalline Cellulose, Potassium citrate, Sodium citrate, Magnesium salts of fatty acids, Silicon dioxide, Talc, Hydroxypropyl methylcellulose, Glycerol, Titanium dioxide, Patent blue V	BioDue S.p.A	İtaliya	01.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən RENOSIST, tablet №30 adlı məhsul sidik-ifrazat sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapiylik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. QEYD: Nəzərinizə çatdırırıq ki, artıq 2021-ci ildən Avropa Qida Təhlükəsizliyi Agentliyi (EFSA) müvafiq tədqiqatlar nəticəsi əsasında bioloji fəallığa malik qida əlavələrin tərkibində adı çəkilən məhsulun hazırlanmasında istifadə olunan Titanium dioxide (E 171) köməkçi maddəsinin istifadə olmasının insan orqanizmi üçün təhlükəsiz hesab etmir ( <a href="https://www.efsa.europa.eu/en/efsajournal/pub/6585">https://www.efsa.europa.eu/en/efsajournal/pub/6585</a> ). Bunu məhsulun gələcək idxalı üçün istehsal zamanı nəzərə almağınız zəruridir!



Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstəriləmkə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Rensol	Daxilə qəbul üçün məhlul-damcı	50 ml	Foeniculum vulgare fruit dry extract - 200 mg, Laurus nobilis leaf dry extract – 100 mg, Cuminum cymunim fruit dry extract - 50 mg, Cucumis melo fruit dry extract - 50 mg, Zea mays silk extract - 100 mg, Prunus cerasus stalk dry extract - 100 mg	Deionized water, Xanthan Gum, Sodium benzoate, Potassium sorbate, Citric acid, Raspberry flavor, Sucralose	Alisa İlaç Gıda Kosmetik San. Tic. Ltd. Şti	Türkiyə	25.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Rensol (daxilə qəbul üçün məhlul-damcı, 50 ml) adlı məhsul sidik-İfrazat sistemin fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Restofer	Tablet	1	Iron fumarate (equivalent to 19.2 mg of iron) - 60 mg , Folic acid - 350 mcg, Vitamin B12 - 2.5 mcg, Vitamin C - 60 mg	Maltodextrin, Tricalcium phosphate, Magnesium salts	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	16.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Restofer (tablet №30) adlı məhsul dəmirin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Revelact	Daxilə qəbul üçün məhlul	5.5 ml x 8			Erbozeta S.p.A (Vefa İlaç Sənayi ve Tic. Ltd. Şti)	San-Marino	11.03.2022	Xitam verilən müraciətlər	PAŞA-K Firması şirkətinin 16.02.2022-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, San-Marinonun "Erbozeta S.p.A (Vefa İlaç Sənayi ve Tic. Ltd. Şti)" şirkətinin istehsalı olan V038 seriyalı Revelact (daxilə qəbul üçün məhlul №8) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda bəzi göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstərdiklərinə uyğun deyildir. -Orta çəkisi: 133.3m q (190 –210m q) —Uyğun deyil □ Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur.
Romanorm	Tablet	2 x 15	Glucosamine Sulfate – 700 mg, Chondroitin Sulfate – 300 mg, Calcium Carbonate – 600 mg, Vitamin D3 (Cholecalciferol) - 300 IU	Amaranth seed powder, Oligofructose	Saşera-Med MMC	Rusiya	03.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Romanorm (tablet № 30) adlı məhsul dayaq-hərəkət sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
SamOftin	Kapsul	2 x 30	Fish oil - 1000 mg, Retinyl palmitate - 1.4 mg, Ascorbic acid - 50 mg, alpha-Tocopheryl acetate - 15 mg, Zinc glutamate - 13 mg, Selexen - 87 mcg	Amaranth seed powder, Oligofructose	Saşera-Med MMC	Rusiya	28.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən SamOftin (kapsul, №60) adlı məhsul görmə qabiliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstəriləmkə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Schizandra Advanced / Şizandra Edvans	Tablet	1	Ascorbic acid (97%) - 47.42 mg(Vit C- 40 mg), DL-alpha tocopheryl acetate (50%) - 44 mg(Vit E-19,97 mg),Selenium yeast (1000 mcg/g) - 17.85 mg(Selenium 17,5 mcq), Beta carotene (20%) vegetarian - 1.667 mg(beta carotene 0,25 mg; Vit E -0,03 mg);Pyridoxine hydrochloride USP-0,600 mg(vitamin B6-0,42 mg).	Starch corn modified partially pregelatinized , Silicon dioxide sipernat 50S, Glycerine USP (99%), Calcium sulfate dehydrate, Hydroxypropylmethylcellulose, Stearic acid fine powder, Magnesium stearate FCC, Schisandra powdered extract 4:1 İP, Microcrystalline cellulose 101(K,H)	Manhattan Drug Company, Inc.	ABŞ	04.03.2022	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Schizandra Advanced / Şizandra Edvans(tablet, № 60) adlı məhsul çəkini tənzimləmək məqsədi ilə qıdanı bioloji fəal maddələrlə zənginləşdirmək üçün tövsiyə olunan BFMQƏ olub,tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Sedabest	Kapsul	3 x 10	Hydroalcoholic extract Valerian radix(Valeriana officinalis)-100 mg; Dry extract Hop cones(Humulus lupulus) -150 mg;Hydroalcoholic extract Passion Flower( Passiflora incarnate) -50 mg; Dry extract of the aerial parts St John's (Hypericum perforatum )-20 mg; Dry extract of the aerial parts Lemon balm (Melissa officinalis) 10 mg; Dry extract Chamomile flowers(Matricaria chamomilla)- 50 mg.	microcrystalline cellulose, magnesium stearate, gelatin (capsula shell).	S.C. FABIOL S.A.	Rumıniya	28.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sedabest(kapsul,№ 30) adlı məhsul MSS fəaliyyətini yaxşılaşdırmaq kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Sedaflo B	Kapsul	2 x 15	Valeriana officinalis root dry extract - 80 mg, Melissa officinalis leaves dry extract - 60 mg, Magnesium (as Magnesium carbonate) - 57 mg, Passiflora incarnata flower dry extract - 50 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 5 mg	Lactose, Magnesium stearate, Silicon dioxide, Gelatin, Titanium dioxide, Iron oxide	Sancura Pharma	Pakistan	10.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sedaflo B (kapsul № 30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. QEYD: Nəzərinizə çatdırırıq ki, artıq 2021-ci ildən Avropa Qida Təhlükəsizliyi Agentliyi (EFSA) müvafiq tədqiqatlar nəticəsi əsasında bioloji fəallığa malik qida əlavələrin tərkibində adı çəkilən məhsulun hazırlanmasında istifadə olunan Titanium dioxide (E 171) köməkçi maddəsinin istifadə olmasının insan orqanizmi üçün təhlükəsiz hesab etmir( <a href="https://www.efsa.europa.eu/en/efsajournal/pub/6585">https://www.efsa.europa.eu/en/efsajournal/pub/6585</a> ). Bunu məhsulun gələcək idxalı üçün istehsal zamanı nəzərə almağınız zəruridir! □
Sedax	Daxilə qəbul üçün məhlul-damcı	50ml	Melatonin - 1 mg, Valeriana officinalis root dry extract - 100 mg, Glycine - 75 mg, Vitamin B6 (Pyridoxine hydrochloride) - 0.005 mg	Deionized water, Xanthan gum, Citric acid, Raspberry flavor, Potassium sorbate, Sodium benzoate, Sucralose	Aspar İlaç, Kosmetik Gıda Sanayi A.Ş.	Türkiyə	09.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sedax (Daxilə qəbul üçün məhlul-damcı, 50 ml) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:İstifadə qaydası rəy müvafiq olaraq qeyd edilsin.
Sedobut	Kapsul	3 x 10	Magnesium citrate - 280 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 5 mg, Valeriana officinalis root dry extract - 100 mg	Corn starch, Natural gelatin	Aspar İlaç, Kosmetik Gıda Sanayi A.Ş.	Türkiyə	03.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sedobut (kapsul № 30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstəriləmkə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Selebraton	Kapsul	1	GABA (Gamma amino butyric acid) - 150 mg, Citicoline - 150 mg, L-carnitine (as Acetyl-L-carnitine) - 100 mg, Phosphotydyl serine - 50 mg, L-Glutamine - 50 mg, Ginkgo biloba leaf dry extract - 40 mg	Microcrystalline cellulose, Magnesium stearate, Silicon dioxide	Botafarma Sağlık Ürünleri Tic. ve San. Ltd.Şti	Türkiyə	11.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Selebraton (kapsul, № 30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Selen-Aktiv	Tablet	6 x 10	Selenium - 50 mcg, Vitamin C- 50 mg	Calcium stearate monohydrate, Sorbitol	DİOD "ISC"	Rusiya	28.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Selen-Aktiv (tablet № 60) adlı məhsul selen və vitamin C-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Senteplex	Şərbət	120 ml	Vitamin B1 (Thiamin) - 2.5 mg, Vitamin B2 (Riboflavin) - 3 mg, Vitamin B6 (Pyridoxine) - 3 mg, Vitamin B12 (Cyanocobalamin) - 3 mcg, Vitamin B3 (Nicotinamide) - 20 mg	Xanthan gum, Glycerine, Citric acid, Raspberry flavor, Sucralose, EDTA, Tween 80, Sodium benzoate, Potassium sorbate, Deionized water	Tocura İlaç Sənayii və Ticarət A.Ş.	Türkiyə	18.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Senteplex (şərbət, 120 ml) adlı məhsul bəzi B qrup vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Serious Mass Banana	toz	5.44 kq	Total carbohydrate – 254 g (Sugar 20 g), Protein Blend (Whey Protein Concentrate, Calcium Caseinate, Egg Whites, Sweet Whey) – 50 g, Vitamin A (as Beta carotene) – 750 mcg, Vitamin C (as Ascorbic acid) – 60 mg, Vitamin D (as Cholecalciferol) – 5 mcg, Vitamin E (d-alpha Tocopheryl succinate) – 20 mg, Thiamin (as Thiamine mononitrate) - 4.8 mg, Riboflavin (as Riboflavin) – 4 mg, Niacin (as Niacinamide) – 50 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) – 5 mg, Folic Acid (as Folate 680 mcg DFE) – 400 mcg, Vitamin B12 (Cyanocobalamin) – 11 mcg, Biotin – 300 mcg, Pantothenic Acid (as D-calcium pantothenate) - 25.6 mg, Choline (as Choline bitartrate) - 250 mg, Calcium (as Dicalcium citrate, Dicalcium phosphate) – 640 mg, Iron (as Ferrous Fumarate) – 6 mg, Phosphorus (as Dicalcium phosphate, Dipotassium phosphate) – 490 mg, Iodine (as Potassium iodine) – 53 mcg, Magnesium (as Magnesium aspartate) – 125 mg, Zinc (as Zinc citrate) - 15 mg, Selenium (as Selenmethionine) – 70 mcg, Copper (as Copper gluconate) – 1 mg, Manganese (as Manganese amino acid chelate) - 2 mg, Chromium (as Chromium polynicotinate) – 120 mcg, Molybdenum (as Molybdenum amino acid chelate) - 80 mcg, Sodium - 570 mg, Potassium (as Dipotassium phosphate) – 890 mg, Creatine Monohydrate - 3 g, L-Glutamine – 500 mg, Inositol – 250 mg, PABA (Para-Aminobenzoic Acid) – 5 mg	Natural & Artificial Flavors, Lecithin, Malic Acid, Sucralose, Yellow #5, Acesulfame Potassium, Medium Chain Triglycerides	Optimum Nutrition Inc.	ABŞ	29.03.2022	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Serious Mass Banana (toz 5.44 kq) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Serious Mass Chocolate	toz	5.44kq	Total carbohydrate – 252 g (Dietary fiber 4 g, Sugar 20 g), Protein Blend (Whey Protein Concentrate, Calcium Caseinate, Egg Albumin, Sweet Dairy Whey) – 50 g, Vitamin A (as Beta carotene) – 750 mcg, Vitamin C (as Ascorbic acid) – 60 mg, Vitamin D (as Cholecalciferol) – 5 mcg, Vitamin E (d-alpha Tocopheryl succinate) – 20 mg, Thiamin (as Thiamine mononitrate) - 4.8 mg, Riboflavin – 4 mg, Niacin (as Niacinamide) – 50 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) – 5 mg, Folic Acid (as Folate 680 mcg DFE) – 400 mcg, Vitamin B12 (Cyanocobalamin) – 10 mcg, Biotin (as d-biotin) – 300 mcg, Pantothenic Acid (as d-calcium pantothenate) - 25 mg, Choline (As Choline Bitartrate) – 250 mg, Calcium (as Calcium citrate, Dicalcium phosphate) – 600 mg, Iron (as Ferrous Fumarate)– 8 mg, Phosphorus (as Dicalcium phosphate, Dipotassium phosphate) – 590 mg, Iodine (Potassium iodine) – 53 mcg, Magnesium (as Magnesium aspartate) – 140 mg, Zinc (as Zinc citrate) – 15 mg, Selenium (as Selenomethionine) – 70 mcg, Copper (as Copper gluconate) – 1 mg, Manganese (as Manganese amino acid chelate) - 2 mg, Chromium (as Chromium polynicotinate) – 120 mcg, Molybdenum (as Molybdenum amino acid chelate) - 75 mcg, Sodium - 570 mg, Potassium (as Dipotassium phosphate) – 1430 mg, Creatine Monohydrate - 3 g, L-Glutamine – 500 mg, Glutamine – 500 mg, Inositol – 250 mg, PABA (Para-Aminobenzoic Acid) – 5 mg	Cocoa, Natural and Artificial flavors, Medium chain triglyceries, Acesulfame Potassium, Lecithin, Sucralose	Optimum Nutrition Inc.	ABŞ	29.03.2022	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Serious Mass Chocolate (toz 5.44 kq) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Sidr Yağı/ Maslo kedrovoye	Kapsul	2 x 30	Cedar oil-100 %	Gelatin, Glycerin, Demineralized water	Realcaps SC	Rusiya	16.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sidr Yağı /Maslo kedrovoye (kapsul, 300 mg № 60) adlı məhsul(Seriya nömrəsi:210391 , istehsal tarixi: 19.01.2022, son istifadə tarixi: 19.01.2024) polidoyunmamış yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqrediyentlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Silentex	Tablet	2 x 15	Valerian (Valeriana officinalis L.) rhizome and root dry extract standardized 0.42% sesquiterpenic acids calc.as Valerenic acid - 125 mg, Hawthorn ((Crataegus oxyacantha and Crataegus monogyna) flower and leaf dry extract standardized 1% flavonoids calc.as vitexin - 125 mg, Balm (Melissa officinalis L.) leaf dry extract standardized 0.2% rosmarinic acid - 100 mg, St.Johns Wort (Hypericum perforatum L.) flowering herb dry extract standardized 0.3% total hypericins calc hypericin - 100 mg	Vegetal magnesium stearate (E 470b), Silica (E 551), Microcrystalline cellulose (E 460), Maltodextrin, Glazing agents; Pregelatinized modified starch (E 1420), talc (E 470b), glycerol (E 422), shellac (E 904)	Gricar Chemical S.R.L.	İtaliya	29.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Silentex (tablet №30) adlı məhsul MSS-ni sakitləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqrediyentlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
SingaVit	Tablet	1	Vitamin A (as Retinyl palmitate) - 0.45 mg, Vitamin B1 (as Thiamin mononitrate) - 1 mg, Vitamin B2 (Riboflavin) - 1 mg, Vitamin B3 (as Niacinamide) - 14 mg, Vitamin B5 (as D-calcium pantothenate) - 5 mg, Vitamin B6 (as Pyridoxine HCl) - 1.3 mg, Vitamin B9 (Folic acid) - 0.15 mg, Vitamin B12 (as Cyanocobalamin) - 2.4 mcg, Vitamin C (as Ascorbic acid) - 80 mg, Vitamin D3 (as Cholecalciferol) - 10 mcg, Vitamin E (as d-alpha tocopherol acetate) - 6.7 mg, Biotin (as D-biotin) - 30 mcg, Vitamin K (as Phytonadione) - 25 mcg, Calcium gluconate - 120 mg, Magnesium oxide - 80 mg, Ferrous fumarate - 8 mg, Potassium iodide - 0.1 mg, Cupric oxide - 1 mg, Chromium chloride - 25 mcg, Manganese sulfate - 1.8 mg, Sodium molybdate - 0.045 mg, Sodium selenate - 0.05 mg, Zinc oxide - 8 mg, Potassium chloride - 23.2 mg, Calcium phosphate - 0.1 mg, Borates - 0.05 mg	Microcrystalline cellulose, Gum arabic, Silicon dioxide, Magnesium stearate	Universe Pharma İlaç Sanayi ve Ticaret LTD. ŞTİ	Türkiyə	14.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən SingaVit (tablet, №30) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Sirius sink	Şərbət	200 ml	Vitamin C (Ascorbic acid)- 120 mg; Sinc(as Zinc sulfate monohydrate- 20, 6 mg)- 12 mg; Vitamin E (Alpha- tocopherol)- 70 mg; Vitamin B6(Pyridoxine)- 1 mg; Vitamin B2 (Riboflavin)- 0.05 mg; Vitamin A(as Retinyl Palmitate)-250 mcg; İodine(Potassium iodide)- 30 mcg; Vitamin D3(Cholecalciferol)- 5 mcg; Vitamin 12(Cyanocobalamin)- 1 mcg.	Sugar, Glycerol, Sodium benzoate, Potassium sorbate, Citric acid, Dye ponceau, Strawberry flavor, Deionized water	Farmakom PTF MMC	Ukrayna	28.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sirius sink(şərbət, 200 ml) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Sofasimbavit	Şərbət	150 ml	Vitamin C - 60 mg, DL-alpha-tocopherol acetate 50% (Vitamin E - 8 IU) - 16 mg, Zinc sulfate monohydrate (Zinc - 5 mg) - 13.7 mg, Beta glucan 75% (Beta glucan - 10 mg) - 13 mg, Vitamin B3 - 8.5 mg, D-pantothenate, calcium (Vitamin B5 - 3.5 mg) - 3.8 mg, Manganese sulfate (Manganese - 1 mg) - 3.077 mg, Retinyl palmitate (Vitamin A - 1667 IU) - 1.663 mg, Cyanocobalamin (0.1%) (Vitamin B12 - 1.5 mcg) - 1.5 mg, Riboflavin 5-phosphate, sodium (Vitamin B2 - 0.9 mg) - 1.2 mg, Thiamin hydrochloride (Vitamin B1 - 0.8 mg) - 1.07 mg, Pyridoxine hydrochloride (Vitamin B6 - 0.5 mg) - 0.61 mg, Vitamin D - 400 IU, Folic acid - 300 mcg, Sodium selenite (Selenium - 45 mcg) - 0.099 mg, Potassium iodide (Iodide - 75 mcg) - 0.098 mg, Vitamin K - 20 mcg, Biotin - 15 mcg	Deionized Water, Sugar, Glycerol (E422), Polysorbate 80 (E433), Citric acid (E330), Gum arabic (E414), Xanthan gum (E415), Orange flavour (S 25695-E/01), Lemon flavour (31835020730000), Sodium hydroxide (E524), Potassium sorbate (E202), Sodium benzoate (E211), Calcium acetate (E263)	Vefa İlaç San. və Tic. A.Ş	Türkiyə	14.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sofasimbavit (Şərbət 150 ml) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Solufer plus	Şərbət	150 ml	Vitamin C (as L-Ascorbic acid) - 80 mg, Vitamin B12 (Cyanocobalamin) - 3 mcg, Folic Acid - 200 mcg, Iron (as Ferrous Fumarate) - 10 mg, Copper (as Copper Gluconate) – 0.6 mg, Cobalt (as Cobalt Asparaginate) - 8 mcg	Deionized Water, Xanthan Gum, Citric acid, Raspberry Flavor, Potassium sorbate, Sodium benzoate, Sucralose	Aspar İlaç, Kosmetik Gıda Sanayi A.Ş.	Türkiyə	03.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Solufer plus (Şərbət 150 ml) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: istifadə qaydası rəyə uyğun tərtib olunsun.
Somavit	Kapsul	3 x 10	Citicoline sodium salt – 200 mg, Ginkgo biloba leaf dry extract – 80 mg, Dimethylglycine Hydrochloride – 80 mg, Bacopa monnieri leaf dry extract – 70 mg, Alpha lipoic acid – 50 mg, L- glutamine – 50 mg	Corn starch, Natural gelatin	Aspar İlaç, Kosmetik Gıda Sanayi A.Ş.	Türkiyə	15.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Somavit (kapsul № 30) adlı məhsul MSS fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstəriləmkə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Sputumol	Şərbət	150 ml	N- acetylcysteine- 250 mg; Ascorbic acid- 80 mg; Plantago lanceolata leaf extract- 50 mg, Althaea officinalis root extract- 25 mg; Thymus serpyllum leaf extract- 25 mg.	Oligofructose, Stevia extract, Potassium sorbate, Purified water	Saşera-Med MMC	Rusiya	11.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sputumol (şərbət,150 ml) adlı məhsul tənəffüs orqanlarının funksiyasını yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Qəbul qaydası rəyə uyğun olaraq göstərilin.
Strepsore Echinacea Propolis Honey/ Exinaseya Propolis Bal	Sorma Pastil	3 x 12	Echinacea purpurea dry extract- 25 mg, Honey- 25 mg, Propolis 3.8 mg.	Sugar, Sorbitol, Maltose, Citric Acid, Lemon Flavour, Orange Flavour, Menthol, Curcumin, Arabic Gum.	Pharmanor İlaç Sənaye Ticarət Limited Şirkəti	Türkiyə	04.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Strepsore Echinacea Propolis Honey/ Exinaseya Propolis Bal(sorma pastil, № 36) adlı məhsul yuxarı tənəffüs yollarının fəaliyyətini yaxşılaşdırmaq və immun sistemini gücləndirmək məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Strepsore Biyan Vitamin C Sink	Sorma Pastil	12 x 3	Glycyrrhiza glabra roots soft extract - 31 mg, Vitamin C (as Ascorbic acid) - 22 mg, Zinc gluconate - 44 mg (elemental Zinc 6.3 mg)	Sugar, Sorbitol, Maltose, Citric Acid, Orange Flavour, Lemon Flavour, Beta-carotene, Black carrot extract, Gum arabic	Pharmanor İlaç Sənaye Ticarət Limited Şirkəti	Türkiyə	04.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Strepsore Biyan Vitamin C Sink (pastil, №24) adlı məhsul yuxarı tənəffüs yollarının fəaliyyətini yaxşılaşdırmaq və immun sistemini gücləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Strepsore Ekvkalipt Nana Adaçayı	Sorma Pastil	12 x 3	Eucalyptus oil (Eucalyptus globulus aetheroleum) - 50 mg, Peppermint oil (Mentha piperita atheroleum) – 0.05 ml, Menthol – 1.8 mg, Salvia officinalis folium liquid extract – 0.2 ml	Sugar, Sorbitol, Maltose, Citric Acid, Brilliant blue (Colorant), Menthol Flavour, Arabic Gum	Pharmanor İlaç Sənaye Ticarət Limited Şirkəti	Türkiyə	04.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Strepsore Ekvkalipt Nana Adaçayı (Sorma Pastil №36) adlı məhsul yuxarı tənəffüs yollarının fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Suptabronx	Şərbət	150 ml	N - acetylcystein - 100 mg, Thymus vulgare herb dry extract - 40 mg, Primula veris root soft extract - 55 mg, Althea officinalis root dry extract - 75 mg, Tilia cordata dry extract - 55 mg, Zinc gluconate (elemental zinc 4 mg) - 28 mg	Deionized Water, Xanthan gum, Citric acid, Raspberry flavor, Potassium sorbate, Sodium benzoate, Sucralose	İlaçsən Medikal Sənaye və Dış Ticarət Limited Şirkəti	Türkiyə	05.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Suptabronx (şərbət, 120 ml) adlı məhsul öskürəklə müşayiət olunan hallarda köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Swiss Energy Collagen	Fişıldayan tablet	1	Collagen (Hydrolyzed fish collagen) - 500 mg	Citric acid anhydrous, Sodium hydrogen carbonate, Isomalt 101 DC, Maltodextrin, Sucralose, Beet root, Strawberry M- 58114, Raspberry 10721- 31, Polyethylene glycol (PEG 6000)	Alpex Pharma SA	İsveçrə	28.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Swiss Energy Collagen (tablet №20) adlı məhsul dərmanın ümumi vəziyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilərkə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Thymo Spray	Boğaz üçün sprej	24 ml	Thyme herb fluid ext. (Thymus vulgaris) - 15.00 g	Purified water, Glycerol, Ethanol 96% V/V, Steviol glycosides	Tilman s.a.	Belçika	10.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Thymo Spray(boğaz üçün sprej, 24 ml) adlı məhsul uşaqlarda boğaz ağrısı zamanı qidani bioloji fəal maddələrlə zənginləşdirmək məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Tianshi Cell Rejuvenation	Kapsul	0.3q x 150	Extract of herbal Gynostemma pentaphyllum - 18,6 mg, Tea polyphenol - 13, 86 mg, Vitamin C (as L-Ascorbic acid ) - 5,79 mg	Carrot powder; capsule shell- (gelatin, titanium dioxide, lemon yellow, brilliant blue)	Tianjin Tianshi Biological Development Co., Ltd	Çin Xalq Respublikası	28.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tianshi Cell Rejuvenation (kapsul № 150) adlı məhsul antioksidantlar mənbəyi kimi oksigen məhdudluğu olan şəraitdə işləyənlərə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: 1)Nəzərinizə çatdırırıq ki, artıq 2021- ci ildən Avropa Qida Təhlükəsizliyi Agentliyi (EFSA) müvafiq tədqiqatlar nəticəsi əsasında bioloji fəallığa malik qida əlavələrin tərkibində adı çəkilən məhsulun hazırlanmasında istifadə olunan Titanium dioxide (E 171) köməkçi maddəsinin istifadə olmasının insan orqanizmi üçün təhlükəsiz hesab etmir( <a href="https://www.efsa.europa.eu/en/efsajournal/pub/6585">https://www.efsa.europa.eu/en/efsajournal/pub/6585</a> ). Bunu məhsulun gələcək idxalı üçün istehsal zamanı nəzərə almağınız zərurətdir! 2)Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"nın tələblərinə uyğun olaraq tərtib olunmalıdır və tərkib rəyə uyğun olaraq göstəriləndir.
Tianshi Nutrient Super Calcium Powder	toz	10q x 10	Isomaltooligosaccharide - 3890 mg, De -fatted milk powder - 3500 mg, Zymolytic bone calcium powder (Calcium - 5140 mg/100 g) - 1600 mg, Multi - vitamins and Maltodextrin (Vitamin A - 4290 I.U./100 g, Vitamin D 1140 I.U/100 g, Vitamin C 101 mg/100 g, Ferrum - 3.38 mg/100 g, Maltodextrin - 33.17 mg) - 45 mg	Non dairy creamer, Cocoa powder, Aspartame, Essence (Milk flavor enhancer), Vanillin, Ethyl maltol	Tianjin Tianshi Biological Development Co., Ltd	Çin Xalq Respublikası	14.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tianshi Nutrient Super Calcium Powder (şəşə, toz, № 10 q x 10) (Seriya nömrəsi: AA0052301E , istehsal tarixi: 23.05.2020, son istifadə tarixi: 22.05.2022) adlı məhsul sümükləri möhkəmləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Tianshi Super Calcium Powder With Metabolic Factors	toz	10q x 10	Zymolytic Bone Calcium Powder (Calcium - 6380 mg/100 g) - 1600 mg, Pumpkin powder - 1700 mg, Isomaltooligosaccharide - 1150 mg, Multi-Vitamins and Maltodextrin (Vitamin D - 1150 IU/100 g, Vitamin A - 4150 IU/100 g, Vitamin B1 - 1.29 mg/100 g, Vitamin B2 - 1.3 mg/100 g, Ascorbic acid - 120 mg/100 g, Maltodextrin - 32.592 mg) - 45 mg, De-fatted milk powder (Phosphorus - 2400 mg/100 g) - 3291.5 mg,	Cocoa powder, Aspartame	Tianjin Tianshi Biological Development Co., Ltd	Çin Xalq Respublikası	14.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tianshi Super Calcium Powder With Metabolic Factors (şəşə,toz, № 10 q x 10) adlı məhsul qanda şəkərin miqdarını tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.



Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Total D3	Daxilə qəbul üçün məhlul-damcı	15 ml	Vitamin D3 - 50000 IU	Olive oil	Maximum Sağlq Ürünleri San ve Tic Ltd Şti	Türkiyə	28.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Total D3 (daxilə qəbul üçün məhlul-damcı, 15 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqrediyentlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Total Pulmo	Şərbət	150 ml	N-acetylcysteine - 100 mg, Zinc gluconate (Zinc 1.5 mg) - 11.5 mg, Grindelia robusta herb extract - 62.5 mg, Thyme vulgaris herb extract - 41.5 mg, Hedera helix L. leaf extract - 10.5 mg, Drosera ramentacea herb extract - 20.5 mg	Water, Potassium sorbate, Sodium benzoate, Xanthan gum, Fructose, Sucralose, Flavor, Potassium citrate	Maximum Sağlq Ürünleri San ve Tic Ltd Şti	Türkiyə	04.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Total Pulmo (şərbət 150 ml) adlı məhsul yuxarı tənəffüs sistemi orqanları yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqrediyentlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Triade	Tablet	2 x 10	Diosmin - 300 mg, Troxerutin - 300 mg, Hesperidin - 100 mg	Magnesium salts of fatty acids, Silicon dioxide, Dicalcium Phosphate	Sochim International S.P.A. (on behalf of Omikron Italia S.r.l.)	İtaliya	01.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Triade (Tablet №30) adlı məhsul damar keçiriciliyini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Tulvak	Şərbət	100 ml	Marshmallow (Althaea officinalis L.) root liquid extract – 1 ml, Plantago (Plantago major) leaf liquid extract – 1 ml, Mallow (Malva sylvestris) flowers and leaf liquid extract – 1 ml, Thyme (Thymus vulgaris) herb liquid extract – 0.5 ml, Oregano (Origanum vulgare) herb liquid extract – 0.5 ml, Ascorbic acid – 20 mg	Sucrose, Raspberry soft juice, Sodium benzoate, Potassium sorbate, Glycerol, Citric acid, Xanthan gum, Purified water	"Bəyaz Flora" MMC	Azərbaycan	28.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tulvak (şərbət, 100 ml) adlı məhsul yuxarı tənəffüs yollarının fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqrediyentlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Ultra Cod Liver Oil Plus Omega-3 / Ultra Kod Qaraciyər Yağı Plyus Omega-3	Kapsul	3 x 20	Omega 3 Fish Oil (as Omega 3 Fish Oil 510 mg/g, EPA 270 mg/g, DHA 180 mg/g) - 163 mg, Cod Liver Oil (as Cod Liver Oil) - 270.6 mg, Providing: EPA 67.8 mg, DHA 59.6 mg, Vitamin D3 (as Cholecalciferol 1 Mil.IU/g 24.0 mcg) - 0.6 mcg, Vitamin E (as D-Alpha Tocopherol 1000 IU/g 8.2 mg) - 5.5 mg	Gelatin 150 Bloom (I), Glycerin, Sweet Orange Oil	EuroCaps Ltd	Birləşmiş Krallıq	30.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ultra Cod Liver Oil Plus Omega-3 / Ultra Kod Qaraciyər Yağı Plyus Omega-3 (kapsul № 60) (Seriya nömrəsi: 2106175; İstehsal tarixi: 01.07.2021; Son istifadə tarixi: 30.06.2023) adlı məhsul omega-3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Ultra Glucosamine & Chondroitin / Ultra Qlukozaamin və Xondroitin	Tablet	4 x 15	Glucosamine sulphate (as D-glucosamine sulphate 2KCl (5% PVP) DC 710 mg) - 500 mg, Chondroitin sulphate (as Chondroitin sulphate sodium (shark) 435 mg) - 400 mg	Microcrystalline cellulose, Syloid-(Colloidal silica, Silicon dioxide), Stearic acid, veg., Magnesium stearate, Film coating (Opadry II yellow ochre, Hydroxypropylmethylcellulose, Glycerin)	Thompson and Capper Ltd (Vitabiotics Ltd üçün)	Böyük Britaniya	10.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ultra Glucosamine & Chondroitin/ Ultra Qlukozaamin və Xondroitin (tablet №60)(Seriya: 158290, istehsal tarixi: 01.11.2021, son istifadə tarixi: 31.10.2024) adlı məhsul sümük və qığırdaq toxumasının funksiyasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Unosel	Tablet	1	Selenium (as sodium selenite) – 110 mcg	Polivinilpyrrolidone, Microcrystalline cellulose, Maltodextrin, Silicon Dioxide, Magnesium Stearate	Tocura İlaç Sənayi və Ticarət A.Ş.	Türkiyə	16.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Unosel (tablet № 30) adlı məhsul selenin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Urowin	Şərbət	250ml			CosmoActive İlaç A.Ş.	Türkiyə	29.03.2022	Xitam verilən müraciətlər	"Lifeactivepharm MMC" şirkətinin 07.02.2022 il tarixli AM-012 sayılı məktubuna cavab olaraq bildirik ki, Türkiyənin "CosmoActive İlaç A.Ş." şirkətinin istehsalı olan Urowin (şərbət, 250 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilməsinin nəticəsi: təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi imtina edilmişdir. Bele ki, ekspertizanın bir hissəsini təşkil edən laboratoriya sınaqları zamanı müəyyən olundu ki, məhsulun həcmi (236.0 ml) NS-də göstərilən ib Q45 – 255 ml üçün deyildir. Həmçinin, istehsalçının təqdim etdiyi məhsulun tərkibi haqqında sənədində inqredientlərin dozalarının hansı həcm üçün nəzərdə tutulması göstərilmişdir. Göstərilənləri nəzərə alaraq bildirik ki, təqdim olunmuş məhsulun hazırlanma texnologiyası, təhlükəsizliyi və keyfiyyəti şübhə doğurduğu üçün adı qeyd edilən məhsulun istifadəsi məqsəduyğun hesab olunmur.
Valemag	Kapsul	1	Vitamin B6 (as Pyridoxine hydrochloride) - 3 mg, Magnesium (as Magnesium oxide 20 mg) - 12 mg, Valeriana officinalis root dry extract - 75 mg, Crataegus pinnatifida bunge fruit dry extract - 50 mg, Leonurus cardiaca herb dry extract - 50 mg	Rice flour, Magnesium stearat, Silicon dioxide, Gelatin	DSZ Doğal Sağlq Gıda və Kozmetik Ürünleri	Türkiyə	17.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Valemag (kapsul № 30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Valensa	Tablet	1	Glutamine - 50 mg, Magnesium (as Magnesium carbonate) - 60 mg, Calcium (as Calcium carbonate) - 200 mcg, Vitamin A (as Retinol acetate) - 3 mg, Vitamin B1 (as Thiamine hydrochloride) - 600 mcg, Vitamin B2 (as Riboflavin) - 650 mcg, Vitamin B5 (as Sodium D-pantothenate) - 2.5 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 1.5 mg, Vitamin B7 (Biotin) - 150 mcg, Vitamin B12 (as Cyanocobalamin) - 0.8 mcg, Folic acid - 100 mcg, Humulus lupulus flower dry extract - 100 mg, Valeriana officinalis root dry extract - 150 mcg, Melissa officinalis leaf dry extract - 100 mg	Sorbitol, Maltodextrin, Magnesium stearate	Pharmanor İlaç Sənayi Ticarət Limited Şirkəti	Türkiyə	11.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Valensa (tablet № 30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Valuzim	Şərbət	150 ml	Mix of enzymes (Amylase - 12 mg, Protease - 3.8 mg, Glucoamylase - 2 mg, Lipase - 0.46 mg, Cellulase - 3.6 mg, Lactase - 6 mg, Pectinase (w/Phytase) - 0.94 mg) - 60 mg, Chamomille (Matricaria chamomilla) flowers dry extract - 100 mg, Fennel (Foeniculum vulgare) fruits dry extract - 90 mg, Anise (Pimpinella anisum) fruits dry extract - 25 mg	Water, Fructose, Potassium sorbate, Citric acid, Flavor	ValueMed Pharma S.R.L	San-Marino	28.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Valuzim (şərbət, 150 ml) (Seriya nömrəsi: 10788; İstehsal tarixi: 01.12.2021; Son istifadə tarixi: 01.12.2024) adlı məhsul mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Vamesoft	Kapsul	3 x 10	Magnesium (as Magnesium oxide-150 mg) – 90 mg, L-tryptophan – 100 mg, Coenzyme Q10 – 30 mg, Melatonin – 1 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride-4.8 mg) – 4 mg, Valeriana officinalis root dry extract – 100 mg, Melissa officinalis leaf dry extract – 10 mg, Theobroma cacao seed dry extract (6% Theobromine) – 50 mg	Maltodextrin, Magnesium salts of fatty acids (E 470b), Silicon dioxide (E551),	Tocura İlaç Sənayə və Ticarət A.Ş.	Türkiyə	29.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vamesoft (kapsul, N30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Velux	Şərbət	120 ml	Plantago major leaf liquid extract – 1 ml; Malva sylvestris flower and leaf liquid extract – 1 ml; Thymus vulgaris herb liquid extract – 0.5 ml; Origanum vulgare herb liquid extract – 0.5 ml; Althaea officinalis root liquid extract – 1 ml; Ascorbic acid – 20 mg.	Sucrose, Sodium benzoate, Raspberry soft juice, Citric acid, Glycerol, Potassium sorbate, Xanthan gum, Purified water. □	"Bəyaz Flora" MMC	Azərbaycan	28.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Velux(şərbət, 120 ml) adlı məhsul bəlgəmin ifrazını asanlaşdırır, yuxarı tənəffüs yollarının fəaliyyətini yaxşılaşdırır vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:İstifadə sahəsi rəyə uyğun olaraq göstərilir.
VeNatura Evening Primrose Oil (Gecə Çiçəyi yağı)	Kapsul	1	Evening primrose(Oenothera biennis) seed oil(containing Gamma-linolenic Acid 90 mg)- 1000 mg	Edible(Bovine) gelatin, Glycerol(E 422), Pure water,Sorbitol (E 420)	Vefa İlaç Sən. və Tic. A.Ş	Türkiyə	03.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən VeNatura Evening Primrose Oil (Gecə Çiçəyi yağı) (kapsul №60) adlı məhsul qamma linolen turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Yaş həddi rəyə uyğun olaraq təqdim olunsun. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nın 3.3.6. bəndinə əsasən BFMQƏ uşaqlara istifadəsi üçün tövsiyə edildikdə, müvafiq tədqiqatların protokollarının təqdimatı vacibdir. Ərizəçi tərəfindən təqdim olunmuş tədqiqat nəticələri uşaqlarda xaricə istifadə ilə bağlıdır.
VeNatura Sink-L-Karnozin / Zinc-L-Carnosine	Kapsul	1	Zinc L-carnosine- 67 mg	Hydroxypropyl methyl cellulose, Cellulose(E 460), Silicon dioxide(E 551), Magnesium salts of fatty acids(E 470b)	Vefa İlaç Sən. və Tic. A.Ş	Türkiyə	04.03.2022	Xitam verilən müraciətlər	"NG GROUP" MMC şirkətinin 17.01.2022 il tarixli № 2 sayılı məktubuna cavab olaraq bildiririk ki, Türkiyənin "Vefa İlaç Sən. və Tic. A.Ş" şirkətinin istehsalı olan VeNatura Sink-L-Karnozin Zinc-L-Carnosine (kapsul, № 30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilməsinin nəticəsi: təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir. Belə ki, ekspertiza zamanı müəyyən olunmuşdur ki, adı çəkilən monokomponent məhsulun tərkibində Zinc L-carnosine mövcuddur ki, bu maddə bir çox ölkədə qastrointestinal sistem xəstəliklərin müalicəsində istifadə olunur və həkim resepti ilə təyin edilir. EFSA(Avropa Qida Təhlükəsizliyi Agentliyi) bu maddənin mehaz bioloji fəallığa malik qida əlavələrin (BFMQƏ) içərisində istifadəsinin təhlükəsizliyi ilə bağlı heç bir elmi nəticələr hələ ki təqdim etməyib. Bunu da qeyd edək ki, Azərbaycan Respublikasında bu günə kimi bu tərkibdə məhsulların heç birinə müsbət ekspertiza rəyi verilməmişdir. Həmçinin, dosyada da təqdim etdiyiniz elmi məlumatlar BFMQƏ-lərə aidiyyatı yoxdur və ekspertizanı qanı etməmişdir.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstəriləmkə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Verbascon Grip / Verbascon Qrip	toz	10	Pelargonium sidoides root extract- 40 mg; Sambucus nigra flower extract- 40 mg; Verbascon thapsus flower extract- 40 mg; Vitamin C- 500 mg; Zinc(as Zinc oxide)-10 mg; Selenium(as Sodium selenite)- 55 mcg; Rutin- 25 mg.	Maltodextrin, Sorbitols, Malic acid, Beetroot powder, Cyclamates,Saccharins, Flavours, Silicon dioxide	Polski Lek S.A.	Polşa	01.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Verbascon Grip/ Verbascon Qrip(saşe, № 10) adlı məhsul (Seriya nömrəsi: 111302Q4, istehsal tarixi: 30.11.2021, son istifadə tarixi:30.11.2023 ) immün sistemin fəaliyyətini gücləndirmək məqsədi ilə qıdını bioloji fəal maddələrlə zənginləşdirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Ərizəçinin 15.03.2022 il tarixli müraciətinə əsasən "ekspertiza nəticəsi" hissədə seriya yazılışında texniki səhv olduğu üçün, tarix və nömrə dəyişdirilməmək şərti ilə, rəy dəyişdirilmişdir.
Via-Immuno	Tablet	1	Beta Glucans - 150 mg, Vitamin C (as Ascorbic acid) - 120 mg, Vitamin E (as DL-alpha-tocopherol acetate) - 50 mg, Zinc (as Zinc oxide - 31.250) - 25 mg, Selenium (as Sodium selenite - 0.333 mg) - 150 mcg	Microcrystalline cellulose (E 460), Magnesium stearate (E 572), Croscarmellose sodium (E 466), Silicone dioxide (E 551)	Pharmex Rom Industry S.R.L	Rumıniya	28.02.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Via-Immuno (tablet, N30) adlı məhsul immün sistemini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Qablaşdırma və istifadə üzrə təlimatda məhsulun forması tablet olaraq göstərilin.
Vitamin C Qara Qarağat dadı ilə	Çeynəmə tablet	3 q	Ascorbic acid - 25 mg	Sugar, Glucose monohydrate, Potato starch, Calcium stearate, Citric acid monohydrate, Aroma black currant PX1613	Ekzon	Belarus	14.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vitamin C Qara Qarağat dadı ilə (çeynəmə tablet, N20) adlı məhsul vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Tabletin həcmi böyük olduğundan " Uşaqların qəbulu zamanı böyükərin nəzarəti zəruridir" ifadəsi istifadə üzrə təlimata əlavə edilsin.
Vitason	Tablet	1			Gemini Pharmaceuticals. Inc	ABŞ			"Claus Marsh LTD"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi" tərəfindən 19.01.2022 ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, ABŞ "T Gemini Pharmaceuticals. Inc" şirkətinin istehsalı olan 56270 seriyalı Vitason (Tablet №30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir və nəticə olaraq ərizəçi tərəfindən 10/08/2020 tarixli G/01-373 nömrəli və 16/02/2021 tarixli G/01-373 nömrəli müvafiq zəmanət məktublarına əsas tutaraq bildiririk ki, bu məhsula rəy vermək mümkün deyil. Belə ki, siz artıq 2 dəfə zəmanət məkubu verərək bu məhsulun tərkibində tələblərə uyğun düzəliş edəcəyinizi bildirsəniz də tərkibə aid sənəd və digər tərkib haqqında məlumat olan ND sənədlərində heç bir düzəliş olunmamışdır.
VitEs	Tablet	2 x 10	Sodium hydrogen carbonate - 500 mg	Microcrystalline cellulose, Silicon dioxide, Magnesium stearate, Cornstarch	ESENSA DOO	Serbiya	16.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən VitEs (tablet, № 20) (Seriya nömrəsi: 2112437, istehsal tarixi: 01.12.2021, son istifadə tarixi: 01.12.2024) adlı məhsul orqanizmdə asidoz vəziyyətinin dəyişməsinə kömək edən vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Wellkid Multivitamin Smart Chewable / Velkid Multivitamin Smart Çeynəmə tablet	Çeynəmə tablet	3 x 10	Vitamin A (as Vitamin A Acetate (Dry Type 325) - 4.1 mg) - 400 mcg, Vitamin D3 (as Vitamin D3 100 CWS/AM (100.000 IU/g) - 4.4 mg) - 10 mcg, Vitamin E (as D Alpha Tocopheryl Acid Succinate - 12.4 mg) - 10 mg, Vitamin B1(as Thiamine Mononitrate Microencapsulated 33.33% coated - 3.4 mg) - 0.9 mg, Vitamin B2 (as Riboflavin Microencapsulated 33.33% coated - 2.5 mg) - 0.8 mg, Vitamin B6 (as Pyridoxine HCl Microencapsulated 33.33% coated - 2.6 mg) - 0.7 mg, Vitamin B12 (as Cyanocobalamin (Vitamin B12) Crystalline - 3.1 mcg) - 3 mcg, Niacin (as Nicotinamide Microencapsulated 33.33% coated - 27.7 mg) - 9 mg, Folic acid (as Folic Acid - 226.5 mg) - 200 mcg, Biotin (as D-Biotin - 25.5 mcg) - 25 mcg, Pantothenic acid (as Calcium D-pantothenate - 4.5 mg) - 4 mg, Vitamin C (as Ascorbic acid (Vitamin C) DC 97% - 41.6 mg) - 40 mg, Magnesium (as Magnesium hydroxide DC - 200 mg) - 75 mg, Iron (as Ferrous Fumarate 60% Microencapsulated - 37.2 mg) - 7 mg, Zinc (as Zinc Oxide 50% Microencapsulated - 18.7 mg) - 7.5 mg, Copper (as Copper sulphate 50% Microencapsulated - 1 mg) - 0.2 mg, Manganese (as Manganese Sulphate 50% Encapsulated - 1.8 mg) - 0.3 mg, Iodine (as Potassium iodide - 100 mcg) - 75 mcg, Selenium (as Sodium Selenite Anhydrous - 44 mcg) - 20 mcg, Chromium (as Chromium Trichloride 6 H2O - 53.4 mcg) - 10 mcg, Flax seed oil powder - 114 mg	Apple powder flavouring, Strawberry powder flavouring, Sucralose, Natural lemon flavour, Raspberry flavour, Syloid (Colloidal silica, Silicon dioxide), Magnesium stearate, Stearic acid, Xylitol, Maltodextrin, Beetroot powder, Citric acid	Thompson and Capper Ltd (Vitabiotics Ltd üçün)	Böyük Britaniya	29.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Wellkid Multi-vitamin Smart Chewable/ Velkid Multi-vitamin Smart Çeynəmə Tabletlər (çeynəmə tablet, №30) (Seriya nömrəsi: F157870; İstehsal tarixi: 21.09.2021; Son istifadə tarixi: 23.08.2023) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Wellkid Multivitamin Smart Chewable / Velkid Multivitamin Smart Çeynəmə tablet	Çeynəmə tablet	3 x 10	Vitamin A (as Vitamin A Acetate (Dry Type 325) - 4.1 mg) - 400 mcg, Vitamin D3 (as Vitamin D3 100 CWS/AM (100.000 IU/g) - 4.4 mg) - 10 mcg, Vitamin E (as D Alpha Tocopheryl Acid Succinate - 12.4 mg) - 10 mg, Vitamin B1(as Thiamine Mononitrate Microencapsulated 33.33% coated - 3.4 mg) - 0.9 mg, Vitamin B2 (as Riboflavin Microencapsulated 33.33% coated - 2.5 mg) - 0.8 mg, Vitamin B6 (as Pyridoxine HCl Microencapsulated 33.33% coated - 2.6 mg) - 0.7 mg, Vitamin B12 (as Cyanocobalamin (Vitamin B12) Crystalline - 3.1 mcg) - 3 mcg, Niacin (as Nicotinamide Microencapsulated 33.33% coated - 27.7 mg) - 9 mg, Folic acid (as Folic Acid - 226.5 mg) - 200 mcg, Biotin (as D-Biotin - 25.5 mcg) - 25 mcg, Pantothenic acid (as Calcium D-pantothenate - 4.5 mg) - 4 mg, Vitamin C (as Ascorbic acid (Vitamin C) DC 97% - 41.6 mg) - 40 mg, Magnesium (as Magnesium hydroxide DC - 200 mg) - 75 mg, Iron (as Ferrous Fumarate 60% Microencapsulated - 37.2 mg) - 7 mg, Zinc (as Zinc Oxide 50% Microencapsulated - 18.7 mg) - 7.5 mg, Copper (as Copper sulphate 50% Microencapsulated - 1 mg) - 0.2 mg, Manganese (as Manganese Sulphate 50% Encapsulated - 1.8 mg) - 0.3 mg, Iodine (as Potassium iodide - 100 mcg) - 75 mcg, Selenium (as Sodium Selenite Anhydrous - 44 mcg) - 20 mcg, Chromium (as Chromium Trichloride 6 H2O - 53.4 mcg) - 10 mcg, Flax seed oil powder - 114 mg	Apple powder flavouring, Strawberry powder flavouring, Sucralose, Natural lemon flavour, Raspberry flavour, Syloid (Colloidal silica, Silicon dioxide), Magnesium stearate, Stearic acid, Xylitol, Maltodextrin, Beetroot powder, Citric acid	Thompson and Capper Ltd (Vitabiotics Ltd üçün)	Böyük Britaniya	29.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Wellkid Multi-vitamin Smart Chewable/ Velkid Multi-vitamin Smart Çeynəmə Tabletlər (çeynəmə tablet, №30) (Seriya nömrəsi: F157551; İstehsal tarixi: 21.10.2021; Son istifadə tarixi: 23.09.2023) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Wellkid Multivitamin Smart Chewable / Velkid Multivitamin Smart Çeynəmə tablet	Çeynəmə tablet	3 x 10	Vitamin A (as Vitamin A Acetate (Dry Type 325) - 4.1 mg) - 400 mcg, Vitamin D3 (as Vitamin D3 100 CWS/AM (100.000 IU/g) - 4.4 mg) - 10 mcg, Vitamin E (as D Alpha Tocopheryl Acid Succinate - 12.4 mg) - 10 mg, Vitamin B1(as Thiamine Mononitrate Microencapsulated 33.33% coated - 3.4 mg) - 0.9 mg, Vitamin B2 (as Riboflavin Microencapsulated 33.33% coated - 2.5 mg) - 0.8 mg, Vitamin B6 (as Pyridoxine HCl Microencapsulated 33.33% coated - 2.6 mg) - 0.7 mg, Vitamin B12 (as Cyanocobalamin (Vitamin B12) Crystalline - 3.1 mcg) - 3 mcg, Niacin (as Nicotinamide Microencapsulated 33.33% coated - 27.7 mg) - 9 mg, Folicin (as Folic Acid - 226.5 mg) - 200 mcg, Biotin (as D-Biotin - 25.5 mcg) - 25 mcg, Pantothenic acid (as Calcium D-pantothenate - 4.5 mg) - 4 mg, Vitamin C (as Ascorbic acid (Vitamin C) DC 97% - 41.6 mg) - 40 mg, Magnesium (as Magnesium hydroxide DC - 200 mg) - 75 mg, Iron (as Ferrous Fumarate 60% Microencapsulated - 37.2 mg) - 7 mg, Zinc (as Zinc Oxide 50% Microencapsulated - 18.7 mg) - 7.5 mg, Copper (as Copper sulphate 50% Microencapsulated - 1 mg) - 0.2 mg, Manganese (as Manganese Sulphate 50% Encapsulated - 1.8 mg) - 0.3 mg, Iodine (as Potassium iodide - 100 mcg) - 75 mcg, Selenium (as Sodium Selenite Anhydrous - 44 mcg) - 20 mcg, Chromium (as Chromium Trichloride 6 H2O - 53.4 mcg) - 10 mcg, Flax seed oil powder - 114 mg	Apple powder flavouring, Strawberry powder flavouring, Sucralose, Natural lemon flavour, Raspberry flavour, Syloid (Colloidal silica, Silicon dioxide), Magnesium stearate, Stearic acid, Xylitol, Maltodextrin, Beetroot powder, Citric acid	Thompson and Capper Ltd (Vitabiotics Ltd üçün)	Böyük Britaniya	29.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Wellkid Multi-vitamin Smart Chewable/ Velkid Multi-vitamin Smart Çeynəmə Tabletlər (çeynəmə tablet, №30) (Seriya nömrəsi: F156980; İstehsal tarixi: 21.08.2021; Son istifadə tarixi: 23.07.2023) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Xondro Actifort	Tablet	3 x 10	Glucosamine sulfate - 700 mg, Chondroitin sulfate - 300 mg, Calcium carbonate - 600 mg, Vitamin D3 (Cholecalciferol) - 300 IU	Sorbitol, Starch, Magnesium stearate, Polyvinyl pyrrolidone, Polyethylene glycol, Silicon dioxide, Talc	Maximum Sağlık Ürünleri San ve Tic Ltd Şti	Türkiyə	18.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Xondro Actifort (tablet № 30) adlı məhsul dayaq-hərəkət sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bəzə dəfələk terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:İstifadə qaydası rəyə müvafiq olaraq qeyd edilsin.
ZINC-25 / ZINC Picolinate	Tablet	1			DDL Medikal İlaç İthalat ve İhracat Ltd. Şti.	Türkiyə	01.03.2022	Xitam verilən müraciətlər	Əkbərov Ratiq Əkbər oğlu tərəfindən təqdim olunmuş 02.02.2022 ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Türkiyə "DDL Medikal İlaç İthalat ve İhracat Ltd. Şti.." şirkətinin istehsalı olan 0122186 seriyalı ZINC-25 / ZINC Picolinate (Tablet № 30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda bəzi göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyildir. Dezinteqrasiya müddəti: 2 saat 57 dəq. (maks. 8 dəq±3) NS- ə əsasən uyğun deyildir Sərtlik: 198N (90N±20%) NS- ə əsasən uyğun deyildir Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur.

Məhsulun adı	Buraxılıs forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstəriləmkə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rev tarixi	Rev	Ekspertiza nəticəsi
Calfosfin	daxilə qəbul üçün məhlul	200 ml	Calcium gluconate-400 mg, Phosphorus(as Calcium Phosphate)- 200 mg, Magnesium gluconate- 150 mg, Phytinum-100 mg, L- lysine HCl- 20 mg, Zinc Gluconate- 1,96 mg, Vitamin D 3- 0,007 mg.	Deonized water,Glycerin, Propylene Glycol, Guar Gum, Fructose, Disodium EDTA, Potassium Sorbate, Strawberry Flavour.	Universe Pharma İlaç Sənayi və Ticarət LTD. ŞTİ	Türkiyə	10.03.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Calfosfin (daxilə qəbul üçün məhlul, 200 ml) adı məhsul kalsium, maqnezium, fosfor mineralları, D3 vitamini, lizin amin turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub,onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır VƏ öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.